



Çin İlham Əliyevin sülh gündəliyini qətiyyətlə dəstəkləyir



Azərbaycanın strateji tərəfdaşı, dünya nəhəngi regionda qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir

Prezident İlham Əliyev Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayrır. 2003-cü ildən sonra dövlət başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.

Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə böyük yüksəliş yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı

Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib.

3 iyul 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması isə münasibətlərin getdikcə daha da inkişaf edəcəyini söyləməyə əsas verdi. Sənəd


də qeyd edilirdi ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.

Ötən bir il müddətində həm siyasi, həm də iqtisadi-ticarəti münasibətlərdə özünü göstərən yüksəliş onu deməyə əsas verir ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız uğur vəd edir.



Enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident İlham Əliyev Pekində "China Energy Engineering Corporation Limited" şirkətinin sədri ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin sədri Song Hailiang ilə görüşüb.



Dəyişən dünya, Bakının qloballaşan maraqları

Azərbaycan və Çin arasındakı hərtərəfli təmaslar ötən il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" ilə yeni mərhələyə yüksəldi. Birgə Bəyannamə tarixi hadisə idi. Hər iki tərəfin bir-birindən gözləntiləri bu münasibətləri strateji səviyyəyədək dərinləşdirmək üçün təbii əsaslar yaradır. Azərbaycan türk dünyasını təmsil etməklə Çinlə bir növbəli coğrafiyanı bölüşür. Pekinin Orta Asiya dövlətlərinin iqtisadi həyatında iştirakı isə zamanla daha da dərinləşir. Bu böyük coğrafiya Çinin müasir qlobal çağırışlar və hərbi-siyasi sabitsizlik fonunda ən çox maraq və diqqətinə səbəb olan strateji bölgədir, çünki yeni qurulan Orta dəniz layihəsinin əhəmiyyətli hissəsi məhz türk dövlətlərinin ərazisi ilə keçib Xəzər və Cənubi Qafqazla Avropaya əlaqələndirir.

2020-ci ilin Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq hərbi-siyasi Zəfər



tarixi hadisə olmaqla yanaşı, regional və daha böyük miqyasda - global iqtisadi nailiyyətlərin gerçəkləşməsi üçün münbit zəmin formalaşdırıb. Çinin Avropaya gedən ən qısa yol kimi qiymətləndirdiyi Orta dənizin bir qolu da Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzuru əhatə edir. Bakının həyata keçirdiyi miqyaslı nəqliyyat infrastrukturuna layihələri bu transmilli logistik marşrutun üzərində yerləşir və faktiki olaraq bu xəttin əsas bəndlərindən birini formalaşdırır.



Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müstəviyə daxil olur

Azərbaycan və Çin xalqları arasında münasibətlərin tarixi olduqca qədimdir. Tarixi mənbələr də təsdiq edir ki, ölkəmizin yerləşdiyi coğrafiyadan keçən tarixi İpək yolu əsasən Orta əsrlərdən ticarət əlaqələrinin yaranmasına vəsiilə olmuşdur. O cümlədən sovet hakimiyyəti illərində Azərbaycanla Çin arasında mədəni sferada əməkdaşlıq həyata keçirilmişdir.

Müasir Azərbaycan-Çin münasibətlərinin tarixi 1991-ci ildən başlayır. Çin Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alır. Bu ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanımış, 1992-ci il aprelin 2-də iki dövlət arasında diplomatik münasibətlərin əsası qoyulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında Çinə rəsmi səfəri zamanı isə hazırkı sıx münasibətlərin təməlləri yaradılmışdır. Məhz həmin səfərdən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənmiş, əlaqələr sürətlə inkişaf mərhələsinə qədəm qoymuşdur.



Çinin ərazi bütövlüyünə hörmətlə yanaşan Azərbaycan həmişə "Vahid Çin" ideyasını dəstəkləmiş, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bu mövqeyini bəyan etmişdir. Azərbaycan vahid Çin dövlətini tanıyır və Tayvanı bu dövlətin ayrılmaz hissəsi kimi qəbul edir.



Ultramillətçi dünyagörüşünün təzahürü

Ermənilərin bayrağımızı yandırması acizliyin, qorxudan doğan aqressiyanın nümunəsidir

Erməni Qriqoryan kilsəsinin, Daşnaksütyun və Qnçak kimi ultramillətçi təşkilatların ideoloqlarının tarixi Azərbaycan torpaqlarından, o cümlədən İrevandan azərbaycanlıların izini tamamilə silməkdə məqsədləri yalnız "böyük Ermənistan" xülyasını gerçəkləşdirməkdən ibarət olmayıb, onlar erməniləri, xüsusilə də yeni nəslin nümayəndələrini uydurduqları və saxta ideoloji pazllardan ibarət "tarix"lərinə inandırmaq, zombiləşdirmək, nifrət silahına çevirmək istəyirdilər. Almaniya-da faşistlər hakimiyyətə gəldikdən sonra gənc nəslin və bütövlükdə almanların



beynini yumaq üçün 12 tezisdən ibarət təlimat hazırlamışdılar. "Hitler inkvizisiyası" adını alan bu tezislər alman xalqının gerçək keçmişini və bəşəri dəyərlər ilə bütün əlaqələrinin qırılmasına xidmət edib: "Üçüncü Reyxin ideoloqları 1933-cü il mayın 10-da 34 universitet şəhərciyində keçirilən "məşəl yürüş"lərindən sonra, təxminən 300 müəllifin 25 min cildən çox kitabının yandırılmasına nail oldular.



Cəfəng "böyük Ermənistan" xülyası real Ermənistanı məhvə aparır

Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından əl çəkməməsinə görədir ki, tez-tez qondarma rejimin əski parçasının nümayiş etdirilməsi ilə rastlaşırıq. Eyni zamanda xalqımıza qarşı çoxsaylı hərbi cinayət əməli törətməkdə təqsirləndirilən ermənişillər Bakıda keçirilən məhkəmələrinə Ermənistandan və qərəzli Qərb dairələri tərəfindən uzadılan məkrli dilləri görürük. Həmçinin Qarabağı könüllü tərk etmiş ermənilərin ətrafında müxtəlif manipulyasiyalar edildiyinə, onların sayının olduğundan qat-qat şişirdildiyinə, "qayıdış hüquqları"ndan dəm vurulmasına şahidlik edirik. 1980-ci illərin sonlarında Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq dədə-babə yurdlarından didərgin salınan üç yüz min qərbi azərbaycanlının tapdalanmış hüquqları isə bəzi "demokratik" ölkə və qurumların diqqətini cəlb etmir.

Ermənistan baş naziri Nikol Paşinyan da dildə Ermənistan cəmiyyətində hökm sürən revanşizm əhvalının, "böyük Ermənistan" xülyasının real Ermənistanın sonu olacağını deyir. Ancaq Paşinyanın bu fikirlərində səmimi olmadığını və elə özünün də həmin cəfəng ideyanın quyruğunu buraxmaq niyyətində bulunmadığı göstərdiyi fəaliyyətdən məlumdur.





Enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident İlham Əliyev Pekində "China Energy Engineering Corporation Limited" şirkətinin sədri ilə görüşüb



Əzvali 1-ci sah.

AZƏRTAC xəbər verir ki, görüşdə "China Energy Engineering Corporation Limited" şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində lı qıqavathq külək enerjisi meqalayihəsinin podratçısıdır. "China Energy Engineering Corporation Limited" Füzuli rayonunda Günəş

enerjisi və digər layihələrə isə investisiya yatırır.

Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi.

Dövlətimizin başçısı "China Energy Engineering Corporation Limited" şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu.

Söhbət zamanı uzunmüddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.

Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də

əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, fəaliyyət dairəsinə bərpaulunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaulunan enerji bazarının 50 faizinə nəzarət edir.

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.

Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub.

AZƏRTAC xəbər verir ki, universitetin prorektoru Gao Qanq və burada Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə görüş zamanı Azərbaycanla Çin arasında əlaqələrin genişlənməsində gənclərin, o cümlədən iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən layihələrin rolu qeyd edilib. Bu baxımdan Azərbaycan mədəniyyətini öyrənib tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universitetindəki Azərbaycan dili kafedrasının fəaliyyətinin, universitetdə Azərbaycan dili üzrə kadrların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, universitetin tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxildir.

Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında 10 ilə yaxın davam edən əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) distant Çin dili kurslarının təşkil olunduğu diqqətə çatdırılıb.

Görüş zamanı Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında bu il ərzində An-



laşma Memorandumunun imzalanması barədə qərar qəbul edilib.

Daha sonra universitetin Azərbaycan dili kafedrası ilə tanışlıq olub. Heydər Əliyev Fon-

dunun vitse-prezidenti Leyla Əliyeva kafedranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. Heydər Əliyev Fondunun

müxtəlif sahələr, o cümlədən Azərbaycan mədəniyyətinin tanınması üzrə nəşrlərinin Çin dilində çap olunmasının vacibliyi qeyd edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 24-də Pekində Çin Milli İnsan Genomu Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Çinin Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmış mərkəz Çində ölkə səviyyəli genom tədqiqat müəssisələrindən biridir. Çin Milli İnsan Genomu Mərkəzi elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sonayenin yaradılmasını təşviq edir. Mərkəz fundamental və kilinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirir. Bildirilib ki, mərkəzin işində ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə olunur.

Leyla Əliyeva mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb. Mərkəzin rəhbərliyi ilə söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı Genom Mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub.





Milli Məclisin Sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib



Aprelin 24-də Milli Məclisin Sədri, 102 sayılı Şəmkir şəhər seçki dairəsindən millət vəkili Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə videoqəbulda spiker Şəmkir şəhərindən, həmçinin rayonun Düzqışlaq, Təzəkənd və Mahmudlu kəndlərindən olan seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Müraciətlərdə əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün rayon icra hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib, vətəndaşlara ətraflı izahat verilib.

Görüşdə seçicilərə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin prioritetləri haqqında da məlumat verilib, müvafiq dövlət proqramları çərçivəsində regionlarda, o cümlədən Şəmkir rayonunda həyata keçirilən bir sıra işlər diqqətə çatdırılıb. Xüsusilə qeyd olunub ki, Azərbaycanla həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları dayanır və həyata keçirilən tədbirlər xalqımızın maddi rifah halının daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

Spiker Sahibə Qafarova görüşdə vətəndaşlara Milli Məclisin qanunvericilik fəaliyyəti, həmçinin parlament diplomatiyasının daha da genişləndirilməsi istiqamətində atılan addımlar haqqında da məlumat verib.

"Azərbaycan"

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir



Çində səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 24-də Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun "İnkişaf imkanlarını paylaşmaq və iqtisadi qloballaşmanı təşviq etmək" adlı panel sessiyasında iştirak edib.

Panel sessiyasında çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 24-də Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun "İnkişaf imkanlarını paylaşmaq və iqtisadi qloballaşmanı təşviq etmək" adlı panel sessiyasında iştirak edib.

bii sərvətlərdən və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə xüsusi diqqət mərkəzində saxlanılır: "Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji" konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi və ekoloji mühitin yaxşılaşdırılması həm alternativ enerji mənbələrinin artırılması və "yaşıl iqtisadiyyat"a keçid, həm də milli genofondun qorunması və əhalinin sağlam gələcəyinin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Azərbaycanın 2024-cü ilin noyabr ayında COP29-a uğurla evsahibliyi etməsi və bunun nəticəsi olaraq paytaxt Bakıda iqlim dəyişikliyi fəsadlarına qarşı mübarizəyə dair global əhəmiyyətli qərarların qəbulu isə ölkəmizin "yaşıl inkişaf" siyasəti həyata keçirməklə iqtisadi qloballaşmanın təşviqində mühüm rol oynadığını təsdiqləyir".

YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi kimi prioritetlər öz əksini tapmışdır: "Bu prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi iqtisadiyyatın şəxsləndirilməsi və xarici təsirlərə dayanıqlıqlığının gücləndirilməsi, maliyyə sabitliyinin qorunması, müasir infrastruktur quruculuğunun sürətləndirilməsi və tranzit-logistika potensialının genişləndirilməsi, rəqabətqabiliyyətli yerli istehsalın artırılması və ixracın stimullaşdırılması, ekoloji təmiz iqtisadi fəaliyyətin təşviqi və "yaşıl enerji" məkanının yaradılması, insan kapitalının inkişafı, bütövlükdə isə qloballaşma şəraitində milli məqsədlərin gerçəkləşdirilməsi və dayanıqlı inkişafın təmini baxımından olduqca mühüm əhəmiyyətə malikdir".

Bu gün ölkəmizin dostu və etibarlı strateji tərəfdaşı olan Çin Xalq Respublikasının inkişaf yolunun da dünyada böyük maraq və diqqətlə izlənildiyini, həyata keçirilən siyasət nəticəsində qazanılan uğurların beynəlxalq müstəvidə, o cümlədən Azərbaycanla yüksək qiymətləndirildiyini vurğulayan YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin yeni dövrə bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan Çin xüsusiyyətli sosializm konsepsiyası həm Çinlə müstəqil dövlət kimi tərəqqisinə, həm də bəşəri məhiyyəti ilə xalqların xoşbəxt gələcəyinə hesablanmışdır: "Dünya sürətlə dəyişir, yeni çağırışlar meydana çıxır və daha effektiv vasitələrdən, o cümlədən innovasiyalardan istifadə etmək hədəflərinin reallaşdırılması zərurəti təvərril. Sürətli transformasiya pro-

seslərini müşahidə etdiyimiz hazırkı mərhələdə Çinin təmsalında yerli resurslardan və müasir texnologiyalardan istifadə etməklə, səmərəli investisiya siyasəti həyata keçirməklə davamlı inkişafın təmin edilməsi iqtisadi qloballaşmanın təşviqi baxımından da böyük əhəmiyyətə malikdir".

Tahir Budaqov vurğulayıb ki, dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələrdə həyata keçirilən işlərə əsasən beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də əksini tapan mühüm məsələlərdən biri də qarşılıqlı fəaliyyət əsasında hər iki ölkənin davamlı inkişafının təşviqidir: "Bəyannamədə qeyd edilmişdir ki, tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar. Xüsusilə də nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi həm hər iki ölkənin və tərəfdaş dövlətlərin inkişafına, həm də Avrasiya geosiyasi məkanında iqtisadi qloballaşmanın təşviqinə önəmli töhfələr verəcəkdir. "Şərqi Qərbi" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsi olan Azərbaycan Çinin "Kömər, yol" layihəsinə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və Orta dəhliz çərçivəsində işbirliyinin genişləndirilməsində maraqlıdır. Çin Xalq Respublikası da bu istiqamətdə Azərbaycan ilə çoxtərəfli əməkdaşlıq niyyətini aydın ifadə edərək siyasi iradəsini aşkar nümayiş etdirmişdir".

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Çin Xalq Respublikasına rəsmi dövlət səfəri, şübhəsiz ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına əlavə tokan verəcək və yeni məzmun kəsb etməklə ümumi dəyərlərə, mədəni köklərə və qarşılıqlı iqtisadi maraqlara əsaslanan çoxşəxslilik Azərbaycan-Çin münasibətlərinin növbəti tarixi mərhələsinin əsasını qoyacaqdır: "Öminəm ki, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinə əsaslanan məqsədyönlü birgə fəaliyyət bundan sonra da həm xalqlarımıza, həm də digər ölkələrə fayda verəcəkdir. Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası ənənəvi dostluq münasibətlərinə və ötən ilin noyabrında imzalanmış əməkdaşlıq memorandumunun müddəalarına əsaslanaraq bu prosesdə fəal iştirak etmək və qarşıya qoyulan vəzifələri inamla yerinə yetirmək əzmindədirlər".

Forumun başa çatmasından sonra həmin gün YAP nümayəndə heyəti Çinin Çjetsyan vilayətinin Xançjou şəhərinə yola düşüb.

Xatırladaq ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hül-yə Məmmədli və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev daxildir.

Milli Məclisin Sədri Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

Aprelin 25-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edəcək. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlu-

mata görə Milli Məclisin Sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

"Azərbaycan"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə" 2005-ci il 15 dekabr tarixli 230 nömrəli və "İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2006-cı il 9 fevral tarixli 42 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 118

Bakı şəhəri, 21 aprel 2025-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasının rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərar**a alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş "İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifəriş edilməsi məqsədilə üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 0-cı kateqoriyanın "0A; 0C; 0D; 0E" bölməsinin 2-ci sütunu aşağıdakı redaksiyada verilsin:

"Nüvə materialları, qurğuları və avadanlıqları - sistemlər, avadanlıqlar və komponentlər, materiallar, program təminatı, texnologiya";

1.2. 0-cı kateqoriyanın "0B" bölməsinin 2-ci sütununda "Nüvə qurğuları, avadanlıqları ilə bağlı ikili təyinatlı mallar" sözləri "Sınaq, nəzarət və istehsalat avadanlığı" sözləri ilə əvəz edilsin;

1.3. 1-ci kateqoriya üzrə:

1.3.1. "1A, 1B, 1C (1C350; 1C351; 1C352; 1C353; 1C354; 1C450 istisna olmaqla) 1C239" bölməsinin adı aşağıdakı redaksiyada verilsin:

"1A, 1B, 1C (1C350, 1C351, 1C353, 1C354, AZ.1C354.a., AZ.1C354.b., AZ.1C354.c., 1C450 istisna olmaqla) 1C239";

1.3.2. "1C350; 1C351; 1C352; 1C353; 1C354; 1C450" bölməsinin adı aşağıdakı redaksiyada verilsin:

"1C350, 1C351, 1C353, 1C354, AZ.1C354.a., AZ.1C354.b., AZ.1C354.c., 1C450";

1.4. 3-cü kateqoriyanın "3A; 3A001; 3A002; 3A201; 3A225-3A230; 3B; 3C; 3D; 3E; 3A231; 3A232; 3A233" bölməsinə "3A233" sözlərindən sonra "; 3A234" sözləri əlavə edilsin;

1.5. 4-cü kateqoriyanın 2-ci sütununda "Hesablama" sözü "Hesablama" sözü ilə əvəz edilsin;

1.6. 5-ci kateqoriyanın 2-ci sütununda "Telekommunikasiya və informasiyanın mühafizəsi" sözləri "Telekommunikasiya və informasiya təhlükəsizliyi" sözləri ilə əvəz edilsin;

1.7. 6-cı kateqoriyanın "6A" bölməsinin 2-ci sütununda "Qəbuledicilər (datçiklər)" sözləri "Sensorlar" sözü ilə, "akustika, optika, lokasiya sistemləri, lazer avadanlıqları" sözləri "sistemlər, avadanlıqlar və komponentlər" sözləri ilə əvəz edilsin;

1.8. 8-ci kateqoriyanın 2-ci sütununda "sualtı aparatlar və suüstü gəmilər, onlar üçün sistemlər, avadanlıqlar, komponentlər, materiallar, "program təminatı", texnologiyalar" sözləri "sistemlər, avadanlıqlar və komponentlər, sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, program təminatı, texnologiyalar" sözləri ilə əvəz edilsin;

1.9. 9-cu kateqoriyanın 2-ci sütununda "Mühərrik qurğuları, kosmik aparatlar və uyğun avadanlıqlar" sözləri "Aviasiya, kosmonavtika və mühərrikler" sözləri ilə əvəz edilsin;

1.10. "10-İML" kateqoriyası üzrə:

1.10.1. adında "10-İML" sözləri "10" rəqəmləri ilə əvəz edilsin;

1.10.2. "İML1" bölməsi ləğv edilsin;

1.10.3. "PL5002; PL5006; ML5; ML6; PL5031" bölməsindən "; PL5031" sözləri və "ML12; ML13; ML14; PL5034; ML15; ML17" bölməsindən "PL5034;" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 190 (Cild I); 2024, № 1, maddə 81; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 fevral tarixli 26 nömrəli Qərarı) ilə təsdiq edilmiş "İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı" yeni redaksiyada verilsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə

www.azerbaijan-news.az və nk.gov.az saytında tanışı ola bilərsiniz.

Çin XİN rəsmisi: "Azərbaycanla qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli münasibətlərin inkişafına yönəlib"

"Azərbaycan ilə Çin arasında viza rejiminin qarşılıqlı olaraq ləğv edilməsi ikitərəfli münasibətlərin inkişafına yönəlib".

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Quo Ciakun Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında ümumvətəndaş pasportları

na malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin imzalanması ilə bağlı suala cavabında deyib.

"Çin və Azərbaycan bir-birinə səmimiyyət və etimadla yanaşan yaxşı dostlardır, bir-birini bərabər görən və qarşılıqlı fayda axtaran yaxşı tərəfdaşlardır", - deyən Çin XİN rəsmisi əlavə edib ki, iki ölkənin liderinin strateji rəhbərliyi altında müxtəlif sahələrdə əməkdaşlıq daim dərinləşir.

"Prezident Əliyevin Çinə səfəri zamanı iki ölkənin hökumətləri rəsmi olaraq adi pasport sahiblərinin qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında saziş imzalayıblar. Bu, transsərhəd səfərləri daha da asanlaşdıracaq, iki xalq arasında əlaqələri möhkəmləndirəcək və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığını dərinləşdirəcək", - deyən Quo Ciakun bildirib.



Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri, onun Çin lideri Si Cinqpinlə görüşü, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədlərinin imzalanması dünya mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Çinin milli xəbər agentliyi "Sinxua", Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan "Jenmin Jibao" və "Global Times" qəzetləri, Çin Media Qrupuna daxil olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, CGTN telekanalı, habelə nüfuzlu "China Daily" qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin səfəri barədə bir neçə dildə çoxsaylı material yayıb. Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin "Sinxua" Agentliyinə məxsusi müsahibəsindən xəbərlər hazırlayıaraq oxucularına təqdim edib.

Qardaş ölkə Türkiyənin "Anadolu" Agentliyinin "Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq bəyanatı qəbul edilib" başlıqlı xəbərində dövlətimizin başçısının Cindəki təmasları çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat və bir sıra sənədlər, o cümlədən vizadan azad olma sənədinin imzalandığı qeyd olunub. DHA-nın "Çin lideri ilə Azərbaycan Prezidentinin strateji tərəfdaşlıq mesajı" adlı xəbərində Si Cinqpinin "Pekin Bakı ilə qarşılıqlı hörmət və ədalətə əsaslanan əməkdaşlıqda maraqlıdır" fikri vurğulanıb. Xəbərində qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın "Vahid Çin" prinsipinə sadıq olduğunu bildirib, Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüsünün dünyada sülh, sabitlik və rifah üçün imkanlar yaratdığını vurğulayıb. "CNN Türk" telekanalının Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinqpinin dəvəti ilə Çinə səfəri ilə bağlı xəbərində Si Cinqpinin "Çin Azərbaycan ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır və inkişaf etdirir" fikri vurğulanıb, Pekinin Bakı ilə hərtərəfli əməkdaşlıqda yeni səhifə açmağa hazır olması faktı qabardılıb. "Haber Global" telekanalı, "İhlas" xəbər agentliyi Azərbaycan Prezidentinin Çinə səfərinə dair xəbərlər yayıb. "Milliyet" qəzeti "Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədrindən "strateji tərəfdaşlıq" mesajı" adlı xəbərində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, vizadan azad edilməsi haqqında sazişin imzalandığı diqqətə çatdırılıb.

"TRT Avaz", NTV və digər media qurumları da dövlətimizin başçısının Çin səfərini diqqətdə saxlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri Rusiya mətbuatında da geniş işıqlandırılıb. TASS Agentliyinin məqaləsində Çin liderinin "tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamını pozur" sözləri sitat gətirilir. Bildirilib ki, Si Cinqpin BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan beynəlxalq nizamın qorunması üçün Çinin Azərbaycanla birgə işləməyə hazır olduğunu vurğulayıb. "Nezavisimaya gazeta"nın Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə həsr olunan geniş analitik məqaləsində səfərin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət etdiyi qeyd olunub. Nəşr Prezident İlham Əliyevin "Sinxua" Agentliyinə müsahibəsində də toxunub. Oxucuların diqqətinə çatdırılıb ki, həmin müsahibədə Prezident beynəlxalq məsələlərdə əməkdaşlığın genişləndirilməyə və iki dövlətin maraqlarını birgə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yazıda Çinə təmasların gücləndirilməsini Orta dəniz layihəsi, regionda nəqliyyat və iqtisadi inteqrasiya imkanları ilə əlaqələndirən ekspertlərin fikirlərinə də yer verilib. "Vestnik Kavkaza" nəşri dövlət başçılarının Pekində keçirilmiş görüşünün yekunu olaraq qəbul edilmiş Birgə Bəyanat barədə ətraflı məqalə dərc edib. Qeyd olunub ki, görüşdə BMT mərkəzli dünya nizamının və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan beynəlxalq nizamın dəstəklənməsi diqqət mərkəzində olub. "Kommersant" qəzeti Çin Sədri Si Cinqpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşü işıqlandırıb, danışıqların iqtisadi və ticarət aspektlərinə diqqət yetirib. Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların "global iqtisadi nizamı və ticarət sistemini pozduğunu" qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir. "Böyük Asiya" informasiya portalı yazıb ki, Çin Xalq Respublikasının Sədri Si Cinqpinlə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı danışıqların əsas notəsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması olub. Nəşrdə vurğulan ki, səfər çərçivəsində 20-dən çox sənəd, o cümlədən qarşı-



lıqlı vizasız gediş-gəliş haqqında saziş imzalanıb. "RIA Novosti" Çinin Sədri Si Cinqpinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı səsəndirdiyi bəyanatlarla bağlı məqalə dərc edib. Bildirilib ki, Çin lideri ticarət müharibələrinin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib. "EADaily" agentliyi Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinqpin arasında keçirilən danışıqların yekunları üzrə imzalanmış Birgə Bəyanatın əsas məqamlarını işıqlandırıb. Azərbaycanın təklif etdiyi sülh gündəliyinə Çinin güclü dəstəyi diqqət mərkəzində olub. Bəyanatda tərəflərin qeyri-məhsuldar adlandırılan qarşılıqlı xarakterli geosiyasi oyunlar pislənilib.

"Reuters" agentliyinin "Çin Sədri Si Pekində Azərbaycan lideri ilə görüşü" adlı xəbərində səfərin detallarından söz açılib.

İtaliyanın "FarodiRoma" nəşrində "Azərbaycan və Çin strateji tərəfdaşlıq sazişi və bir çox başqa sənədlər imzalayınlar" adlı geniş məqalə dərc olunub. Məqalədə iki ölkə arasında imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulanıb.

Cənubi Koreyanın "newsis.com" nəşri "Associated Press"ə istinadla Azərbaycan Prezidentinin Çində dövlət səfərində olduğunu yazıb. Ukraynanın "Ukrinform" agentliyi, "Prab-

daturn", "Kurs Ukraini", "Ekonomiçni novinki" sahəsində bir neçə əməkdaşlıq sənədinin imzalandığını yazıb.

Küveytin KUNA Agentliyi, Gürcüstanın "Primettime.ge" nəşri, "Itv" və "Ajara tv" kanalları dövlətimizin başçısının Çinə səfəri, xüsusən də iki ölkə arasında imzalanan sənədlər haqqında ətraflı məlumat yayıblar.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

Cənubi Koreyanın "newsis.com" nəşri "Associated Press"ə istinadla Azərbaycan Prezidentinin Çində dövlət səfərində olduğunu yazıb. Ukraynanın "Ukrinform" agentliyi, "Prab-

datur", "Kurs Ukraini", "Ekonomiçni novinki" sahəsində bir neçə əməkdaşlıq sənədinin imzalandığını yazıb.

Küveytin KUNA Agentliyi, Gürcüstanın "Primettime.ge" nəşri, "Itv" və "Ajara tv" kanalları dövlətimizin başçısının Çinə səfəri, xüsusən də iki ölkə arasında imzalanan sənədlər haqqında ətraflı məlumat yayıblar.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

İranın "Tasnim" Agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA Agentliyi isə yazır ki, Çin Sədri Si Cinqpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başladığını elan ediblər. "Jahan-news.com" nəşri Prezident İlham Əliyevin səfər öncəsi "Sinxua" Agentliyinə müsahibəsində səsəndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycanın imzalanan sənədlər, o cümlədən Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı əməllərə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.



"Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda elmi-praktik konfrans keçirilib



Aprelin 24-də Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda həsr edilən elmi-praktik konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyət ilə əlaqələr şöbəsinə verilən məlumata görə, konfransa moderatorluq edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirakçıları salamlayıb və tədbirin keçirilməsi üçün lazımı şərait yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda roluunu yüksək dəyərləndirib, dövlətimizin əsas qanununun qəbulunda Ulu Öndərin müstəsna xidmətlərini vurğulayıb. Konstitusiya quruculuğunun sonrakı dövrlərdə də inkişaf edib möhkəmləndiyini deyərkən komitə sədri konstitusiyamızın hazırlanması, qəbulu və sonrakı illərdə keçdiyi inkişaf yolu ilə bağlı məruzələrin təqdimatının və müzakirəsinin keçiriləcəyini diqqətə çatdırıb və sözü Milli Məclis Sədrinin müavini, hüquq elmləri doktoru, professor Ziyafət Əsgərovə verib.

Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan olunub. O bu qərarın konstitusiyamızın son 30 il ərzində keçdiyi inkişaf yolunu və onun ictimai münasibətlərin tənzimlənməsində oynadığı mühüm rolunu əks etdirdiyini vurğulayıb. Ziyafət Əsgərov qeyd edib ki, 12 noyabr 1995-ci ildə qəbul olunan konstitusiya ötən müddət ərzində dinamik şəkildə inkişaf edərək insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayır.

Sədr müavini vurğulayıb ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndə, müstəqilliyin ilk illərində baş verən siyasi proseslər və hakimiyyətdə olan şəxslərin yarımtəmiz fəaliyyəti nəticəsində ölkənin əsas qanunu qəbul oluna bilməmişdi. O, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1995-ci ildə Azərbaycan

can Konstitusiyasının qəbul edildiyini vurğulayıb.

Qeyd olunub ki, konstitusiyamızın əsas institutlarından biri dövlətin fundamental atributlarından olan suverenlik məsələsidir. Sədr müavini həmçinin 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyası dünyada mühüm yerə malik olan normativ-hüquqi aktlardan biridir. Bildirilib ki, 2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində konstitusiyaya zəruri dəyişikliklər edilərək, əsasən insan hüquq və azadlıqları ilə bağlı yeni normalar əlavə olunub.

Ziyafət Əsgərov deyib ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğaldə saxladığı dövrdə nə BMT Təhlükəsizlik Şurası, nə ATƏT-in Minsk qrupu, nə Avropa Şurası, nə də Avropa İttifaqı münasibətlərin həlli ilə bağlı ciddi bir iradə ortaya qoyublar. Əslində, bu qurumlar problemin və münasibətlərin uzanmasında maraqlı tərəf kimi çıxış ediblər.

Bildirilib ki, Vətən müharibəsi zamanı ölkə Prezidentinin rəhbərliyi ilə bütün dövlət qurumları birlik nümayiş etdirərək beynəlxalq hüququn normalarının təmini nail olublar. Bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərinin Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı "Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun dövlət quruculuğunda yeri" mövzusunda məruzə ilə çıxış edib.

Dünya ölkələrinin konstitusiya təcrübələrinə diqqət çəkən Mübariz Qurbanlı Azərbaycanın konstitusiya tarixinə nəzər salıb. Müstəqilliyimizi bərpa etdikdən sonra yeni konstitusiyamızın hazırlanmasının Azərbaycan dövlətçiliyinin qarşısına duran əsas vəzifələrdən olduğunu deyən məruzəçi 1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra konstitusiyamızın hazırlanması işlərindən, onun geniş

müzakirələrdən keçməsi və qəbulu prosesindən bəhs edib. O, Azərbaycan Respublikasının ilk konstitusiyasının ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların keçirilməsində, dövlət idarəçiliyi mexanizmlərinin formalaşdırılmasında, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsində, yeni ictimai və iqtisadi münasibətlərin müəyyənləşdirilməsində əhəmiyyətini vurğulayıb.

Sonra Konstitusiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru Ceyhun Qarayev "Azərbaycan Respublikası Konstitusiyasının keçdiyi inkişaf yolu (referendumlar)" mövzusunda məruzə ilə çıxış edib.

Sonra Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirov "Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılma hissəsidir" mövzusu üzrə məruzə edib. Konstitusiya qanunlarının qəbulu proseduru və qaydalarından bəhs edən Elşad Nəsirov onların konstitusiya hüququnda, konstitusion sistemdə yeri, onlara qoyulan məhdudiyyətlər, onların konstitusiyaya nəzarətinə cəlb edilməsi və digər məsələlər barədə fikirlərini bölüşüb.

Konfransda mövzu ilə bağlı MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, sədr müavini Elşən Musayev, "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcrayyə Komitəsinin sədri Sahib Məmmədov çıxış ediblər. Çıxışçılar konstitusiyamızın həm konstitusiya qanunları, həm də referendum yolu ilə daha da inkişaf etdiyini bildiriblər, dövlətimizin əsas qanununun suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasında oynadığı rolu qeyd ediblər.

Konfransın moderatoru Əli Hüseynli tədbirə yekun vuraraq, iştirakçılara müzakirələrdə fəallıq göstərildiklərini, mövzu ilə bağlı səmərəli fikir mübadiləsinə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, konstitusiyamızın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, yeni reallıqlar şəraitində qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

"Azərbaycan"

Çin İlham Əliyevin sülh gündəliyini qətiyyətlə dəstəkləyir

Azərbaycanın strateji tərəfdaşı, dünya nəhəngi regionda qarşılıqlı əməkdaşlığa yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir

Dünyanın siyasi və iqtisadi güclərindən olan, superdövlətlər adlandırıldığı müddətdə birini tanıyan Çin bu gün Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Bu, Prezident İlham Əliyevin Çin dövlət səfərində keçirdiyi görüşlərdə, müzakirə olunan məsələlərdə və ən əsası da imzalanan mühüm sənədlərdə bir daha təsdiqini tapdı.

Aprelin 23-də Pekində Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı Birgə Bəyannamə imzalamaları münasibətlərin hansı səviyyəyə yüksəldiyini dünyaya bəyan etdilər.

Azərbaycan və Çin arasındakı əlaqələrdə böyük yüksəliş müşahidə olunur

Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çin ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Hazırda Azərbaycan və Çin arasında möhkəm təmələ söykənən tərəfdaşlıq münasibətləri, qarşılıqlı hörmətə, beynəlxalq hüquq və prinsiplərə əsaslanan diplomatik əlaqələr mövcuddur.

Prezident İlham Əliyev Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Korridorunun inkişafı haqqında birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.

Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə böyük yüksəliş yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəllərində isə yüksək səviyyəli ikitərəfli mübadilənin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib.

3 iyul 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması isə münasibətlərin getdikcə daha da inkişaf edəcəyini söyləməyə əsas verdi. Sənəddə qeyd edilirdi ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər. Ötən bir il müddətində həm siyasi, həm də iqtisadi-ticarəti münasibətlərdə özünü göstərən yüksəliş onu deməyə əsas verir ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız uğur vəd edir.

20-dən çox sənəd, o cümlədən vizasız gediş-gəliş

Aprelin 23-də isə dövlət başçılarının imzaladıqları "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyannamə" isə tərəflərin bir-birinə münasibətinin aynası oldu. Sənəddə qeyd edilir ki, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirir.

Liderlər hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimad daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlıq inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.

Hər iki ölkə strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər.

Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlıqlı və uzunmüddətli sabitlikə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir körər, bir yol" təşəbbüsü

sünün Azərbaycanın "İpək yolunun dirçəldilməsi" dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.

Azərbaycan və Çin hər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.

Hər iki dövlət ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazırdır.

Strateji tərəfdaşlar terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu, bu bəlanın qarşısının alınmasının, ona qarşı birgə mübarizə aparılmasının vacibliyini vurğulayıblar.

Sənəddə qeyd edilir ki, ölkələrin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq zəruridir. Tərəflər əməkdaşlıq layihələrinin və hər iki ölkə mütəxissislərinin işi həyətinin təhlükəsizliyini birgə təmin etməyə hazırdır.

18 müddəadan ibarət Birgə Bəyannamədə Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olumasını dəstəkləyib. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini yüksək qiymətləndiriblər.

Prezident İlham Əliyev Azərbaycanın "Vahid Çin" prinsipinə sadıq olduğunu bildirib, Çinin global inkişaf, global təhlükəsizlik və global sivilizasiya təşəbbüsünün dünyada sülh, sabitlik və rifah üçün imkanlar yaratdığını vurğulayıb.

Bir sözlə, Prezident İlham Əliyevin Çin dövlət səfəri hərtərəfli əlaqələrin daha da möhkəmləndirir. Tərəflər arasında 20-dən çox sənəd, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişin imzalanması səfərin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə müsbət impuls vermisi olacaqdır.

Rəşad BAXSƏLİYEV,
"Azərbaycan"

25 Aprel Sahibkarlar Günüdür

Özəl sektor - Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bazar iqtisadiyyatına keçidlə bağlı radikal islahatların aparılmasına qərar verdi. Bu istiqamətdə sahibkarlığın inkişafı ilə bağlı 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu oldu. Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrildi. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi.

Ulu Öndərin 2002-ci ilin aprel ayında yerli və may ayında xarici iş adamları ilə keçirdiyi görüşlər ölkədə sahibkarlığın inkişafı üçün yeni səhifə açdı. Bir sözlə, 1993-2003-cü illərdə sahibkarlığın inkişafı istiqamətində aparılan uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı əhəmiyyətli dərəcədə artdı.


"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur," - deyirdi Ulu Öndər. Daha sonra Prezident İlham Əliyevin "Ölkəmizin

gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı sistemli tədbirlər həyata keçirildi. O cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafeələrinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrildi.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkar-

lar Günü'nün təsis edilməsi haqqında" 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Bu günün təsis olunması da ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymət, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Azərbaycan-

da dövlət-sahibkar münasibətləri artıq inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların təbiiyyətində mütəxəssislərin iştirakı şəraitində qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.



prinsipi üzrə təşkilinin təmin edilməsinə başlanılmışdır.

Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkili həyata keçirilmişdir. Bu baxımdan yaradılmış mexanizmlər (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanca İxracın və İnvestisiyaların Təşviqi Fondu, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müs-

təvidə inkişafında əhəmiyyətli rol oynayır.

Sahibkarlıq sahəsində qarşıda duran vəzifələrin reallaşmasında İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun təsis edilməsi də önəmli addımlardandır. Fondun yaradılması həm də sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi üçün əhəmiyyət daşıyır. Bundan başqa, İpoteka və Kredit

Zəmanəti Fondu ölkə bankları tərəfindən kreditləşdirilən böyük məbləğdə ipoteka kreditlərini yenidən maliyyələşdirir, fond kreditlərlə bağlı zəmanət dəstəyi göstərir.

Real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi öz müsbət nəticəsini verir. Artıq Belarus, Çin, Ukrayna, Latviya, Polşa və Birləşmiş Ərəb Əmirliklərində (Dubay) Azərbaycan Ticarət evləri fəaliyyət göstərir. Rusiyanın Yekaterinburq şəhərində "Azərbaycan Şərab Evi" açılıb. Bununla yanaşı, Moskvada ticarət evi konseptində "Azərbaycan nemətləri" mağazası fəaliyyətə başlayıb. Moskvanın tanınmış hipermarketlər şəbəkəsində "Azərbaycan nemətləri" guşəsi açılıb. "Made in Azerbaijan" brendi artıq dünyada özünü göstərir.

30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi həmin ərazilərdə də biznesin təşkili üçün əl-

verişli imkanlar açmışdır. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının işğaldan azad edilməsi ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" bu istiqamətdə işlərin daha da sistemli aparılmasına təminat yaradır. Azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətə, sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq şəxslərin maliyyə resurslarına çıxışının genişləndirilməsi, resursların maya dəyərinin azaldılması, əhalinin bank, sığorta və maliyyə xidmətləri ilə təminatı və digər mühüm tədbirlər Dövlət Proqramının əhəmiyyətini daha da artırır. Davamlı şəkildə aparılan işlərin nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda səmərəli və iqtisadi işgüzar fəaliyyətin mühüm vəsiyələrindən birinə çevrilmişdir.

Flora SADIQLI,
"Azərbaycan"



Azərbaycan xarici səyyahların gözü ilə

Şuşa şəhəri ilə tanışlıq

Qarabağa səfər edən dünyanın 30 ölkəsindən gələn səyyahlar Füzulidən sonra Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə gəliblər. Onlar Şuşanın əsrarəngiz təbiəti, tarixi yerləri və burada həyata keçirilən quruculuq işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, səyyahların Şuşa şəhəri ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri Nətvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan mərkəzi meydanla başlayıb. Qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.



Səyahətçilər Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi, qala divarları və Yuxarı Gövhər ağa məscidi ilə tanış olublar. Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, sonra Xankəndiyə yola düşüblər.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurd olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək. Bu səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıtılmasında müstəsna rol oynayır.

Dünya səyyahları Xankəndidə

Dünyanın 30 ölkəsindən olan səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

AZƏRTAC xəbər verir ki, xarici səyyahlar Qarabağ Universitetində müəllim və tələbələrle görüşüblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru Şahin Bayramov qonaqlara Xankəndi şəhəri və ali təhsil ocağı barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturunu yaradılıb, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

Sonra "Sülhün ilk addımları" filmi nümayiş olunub, universitetin kitabxanasına eyniadlı kitab hədiyyə edilib. Xarici səyyahlar tələbələrin suallarını cavablandırıblar.



Dünyanın tanınmış səyyahları Füzulidə və Ağdamda olublar



Bu gündən dünyanın tanınmış səyyahlarından ibarət geniş heyət Qarabağa növbəti səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər.

AZƏRTAC xəbər verir ki, "NomadMania" səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyadan olan nüfuzlu beynəlxalq səyahətçilər yer alır.

Səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən hava limanı rekord müddətdə tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkə nəqliyyat qovşa-

ğı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Bu hava limanı Zəfər yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açandır.

"Gulfstream V", "Falcon 7X", "Airbus 319", "Airbus 320", "Embraer 190", genişgövdəli "İL-96", "Airbus 330", "Airbus 340" və "Boeing 787" kimi hava gəmilərinin Füzuli aeroportuna uğurlu enişinin on mütəxəssisli təyinatçı qəbul etmək qabiliyyətini, müasir texnologiyə saviyyəsini və beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləyir.

Füzuli aeroportunda müxtəlif növ hava gəmilərinin təhlükəsiz və rahat şəkildə enib qalxmasına imkan verən 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı mövcuddur. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkəti İdarəetmə qülləsi ICAO və IATA standartlarına müvafiq şəkildə uçuşların idarə olunmasını təmin edir.

Bundan əlavə, müasir infrastrukturla təchiz olunan terminal, saatda ən azı 200 səmşinin buraxılışına imkan verir.

Bu gün Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.

Səyahətçilər azad edilən Füzulidə dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işlərinə də şahidlik ediblər. Qonaqlara görülən işlər barədə ətraflı məlumat verilib.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurd olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıtılmasında müstəsna rol oynayır.



"NomadMania" səyyah klubunun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurd səfərdə olan dünya səyyahları Füzuli, Şuşa və Xankəndidən sonra Ağdam şəhərinə gəliblər. Dünyanın 30 ölkəsindən gələn xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olundandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlar burada Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilmiş dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib. Qeyd olunub ki, Ağdam şəhərini yerlə-yeksan edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.

Xarici səyyahlar sonra Ağdam şəhər Cümə məscidi ilə tanış olublar. Məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yarasız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlamasına məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın saraydır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təh-



qir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbrüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşir. Qarabağ xanlığının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbrüstü abidəsi də dağıdılıb. İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib.

İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nü-

mayış olunması üçün açılıq kompleksinə və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks neinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.

Xarici səyyahlara Ağdamda həyata keçirilən bərpa-tikinti işləri barədə də məlumat verilib.

Bu səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıtılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, "NomadMania" və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gözginlər Klubu, "Club-100" (İsveç), "Piki Reels" (Böyük Britaniya), "Vagaclub" (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budofəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə 13-cü qrup səfəridir.

Slovakiyalı səyyah:

"Qarabağın gözəlliyi bir başqadır"

"Mən Slovakiyadanam. Şimal qütbündən Cənub qütbünə kimi bir çox ölkələri gəzməmişəm. Lakin Qarabağın gözəlliyi bir başqadır. Bura mənim ölkəm Slovakiyaya bənzəyir. Gözəl dağları var".

Bunu Qarabağa səfər edən beynəlxalq səyahətçi Lubo Felner təəssüratlarını AZƏRTAC ilə bölüşərkən deyib.

"Mən Şuşanı çox bəyəndim. Xüsusən oradakı yüksək nöqtədən inkişafı seyr etmək mümkündür. Bu qədər qısa zamanda bu cür böyük inkişafa nail olmaq inanılmazdır. Siz yollar və binalar, körpülər həftə üç hava limanı inşa etmişiniz. Bu, möhtəşəmdir. Biz Ağdamda xanların nəslindən olmuş şəxslərin dəfn edildiyi qəbiristanlığa ziyarət etdik. Bu ərazilər turizm üçün əhəmiyyətlidir. Mən görürəm ki, siz öz tarixinizlə fəxr edirsiniz. Bu iş hər bir uğurlu işin təməli üçün mühümdür", - deyərək bildirib.

ABŞ-dən olan səyyah:

"Dağıdılmış ərazilərin yenidən bərpa edilməsini görməkdən çox məmnunam"

"Mən Azərbaycanın belə gözəl guşasına səfər etməkdən çox şadam. Dağları və təbiəti sevirəm. Səyahət zamanı yeni tikinti işlərini, dağıdılmış ərazilərin yenidən bərpa olunmasını görməkdən çox məmnunam".

Bunu Şuşaya səfər edən ABŞ-dən olan Klayre Qribbin AZƏRTAC-a təəssüratlarını bölüşərkən deyib.

"Belə qısa müddətdə bu qədər iş görülməsi heyrtəamizdir. İnsanların öz yurdlarına köçürülməsini, əvvəllər yaşamış olduqları evlərə yerləşdirilməsini xüsusilə yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, Azərbaycan dövlətinin böyük layihəsidir. Heyrətamiz Şuşanı görmək mənim üçün inanılmazdır. Azərbaycanın dünyada qadınlarla səs verən ilk ölkələrdən biri olduğunu öyrənmək də maraqlı idi. Səfər zamanı Şuşanın tarixini, onun dünyanın ən qədim bölgələrindən biri olmasını öyrəndim", - deyərək əlavə edib.

Prak qardaşları:

"Azərbaycan dövlətinin işğaldan azad olunmuş əraziləri belə sürətlə bərpa etməsi inanılmazdır"

"Biz dünyanın bir çox ölkəsinə səyahət etmiş Niderlanddan olan əkizik. Azərbaycana səfərimizdən məmnunuq. Burada ilk dəfə 2000-ci ildə, ikinci dəfə isə 2004-cü ildə olmuşam. İndi biz işğaldan azad edilmiş ərazilərdəyik. Azərbaycanın bu bölgələrinə ilk dəfədir ki, səyahət edirik".

Bu sözləri Şuşaya səfər edən Niderlanddan olan səyahətçilər Reynout və Rutgers Prak qardaşları AZƏRTAC-a deyiblər.

Onlar işğaldan azad olunan ərazilərdə yaşayış yerlərinin yenidən qurulduğunu görməkdən şad olduqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycan dövlətinin işğaldan azad olunmuş əraziləri belə sürətlə bərpa etməsi inanılmazdır. Belə sürətli tikinti-quruculuq işlərinə Şuşada da şahid olublar.

Qeyd edək ki, bu gün dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb. Qrupun rəhbəri dünyşəhərrəli səyyah, "NomadMania" klubunun təsisçisi Hari Mitsidisdir. Onlar 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurd olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcəklər. Bu səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıtılmasında müstəsna rol oynayır.





Azərbaycan elminə, vətəndaş cəmiyyətinə və insan hüquqlarına həsr olunmuş ömür

Azərbaycan elminin və ictimai fikrinin inkişafında silinməz iz qoymuş şəxsiyyətlərdən biri də Elmira Süleymanovadır. Kimya elmləri doktoru, professor, "Fəxri kimyaçı" və Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olan Elmira Süleymanova yalnız elmi nailiyyətləri ilə deyil, həm də cəmiyyətin humanist dəyərlərlə inkişafı naminə göstərdiyi fəaliyyətlə yadda qalmışdır. Onun zəngin həyat yolu bir tərəfdən yüksək elmi və təşkilati bacarığın, digər tərəfdən dərin humanizm və vətəndaş məsuliyyətinin bariz nümunəsidir.

Elmira Süleymanovanın elmi fəaliyyəti Azərbaycan neft-kimya elminin inkişafına verdiyi töhfələrlə yalnız ölkədə deyil, beynəlxalq elmi ictimaiyyətdə də tanınmasına səbəb olmuşdur. Müxtəlif elmi strukturlarda rəhbər vəzifələrdə çalışan Elmira xanımın fəaliyyəti geniş bir sahəni əhatə edir. Fundamental tədqiqatlar, texnoloji yeniliklər, elmi rəhbərlik və təşkilatçılıq keyfiyyətləri ilə fərqlənən Elmira Süleymanova 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədaliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant kimi elmi fəaliyyətə başlamış, qısa zamanda aspirantura təhsilini tamamlayaraq kimya elmləri namizədi (1967) və daha sonra kimya elmləri doktoru (1980) alimlik dərəcələrini almışdır. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar, əsasən alitsiklik karbohidrogenlərin və onların törəmələrinin sintezi, çevrilməsi və sənayedə tətbiqi sahələrini əhatə edirdi. Bu sahədəki tədqiqatları nəticəsində elmə məlum olmayan bir sıra kimyəvi proseslər aşkar edilmiş və əldə edilən maddələr ölkə sənayesində və beynəlxalq sərgilərdə yüksək qiymətləndirilmişdir.

Elmira xanımın elmi yaradıcılığına aid çoxsaylı patentlər və müəlliflik şəhadətnamələri onun praktikiyönümlü fundamental tədqiqatlarının nəticəsidir. Alimin rəhbərliyi altında hazırlanmış sintetik ötilirli maddələr, tikinti lakerləri və ərzaq sənayesi üçün istifadə olunan maddələr bir çox ölkələrdə tətbiq edilmişdir. Xüsusilə "Soyuzparfümerpro" və digər nüfuzlu müəssisələrdə istehsal olunan bu məhsullar onun elmi istedadının göstəriciləridir.

Elmira xanım həm tədqiqatçı, həm də təşkilatçı alim kimi önəmli uğurlara imza atmışdır. O, Azərbaycan Elmlər Akademiyasının Kimya elmləri bölməsinin elmi katibi, SSRİ Elmlər Akademiyasının Neft-Kimya Problemi üzrə Əlaqələndirmə Şurasının, "Neft-Kimya" jurnalının redaksiya heyətinin və Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olaraq uzun illər fəaliyyət göstərmişdir.

E.Süleymanova 240-dan artıq elmi məqalənin, 40-dan çox ixtiraların müəllifidir, 5 elmlər doktoru və 16 elmlər namizədi yetişdirmişdir. Yetirmələri bu gün də müxtəlif müəssisələrdə fəaliyyət göstərərək elm və təhsil sahələrinə töhfə verməkdə davam edirlər.

Amma bu müdrik Azərbaycan qadınının həyat yolu yalnız elm adamı olmaqla məhdudlaşmamışdır. Elmira Süleymanova elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, daim ictimai proseslərin önündə yer almış, cəmiyyətin ehtiyaclarını, sosial həssas qrupların hüquq və maraqlarını qorumağı öz həyat missiyası saymışdır. Onun bu sahədəki fəaliyyəti yalnız ölkə miqyasında deyil, beynəlxalq səviyyədə də geniş tanınmış və yüksək dəyərləndirilmişdir.

1980-ci illərdən başlayaraq qadın hərəkatında fəal iştirak edən Elmira xanım qadınların cəmiyyətdə sosial-siyasi rolunun artması və hüquqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etmişdir. 1990-1994-cü illərdə Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərən Elmira xanım qadın problemlərinin dövlət səviyyəsində gündəmə gətirilməsində və müvafiq siyasətin formalaşdırılmasında əhəmiyyətli rol oynamışdır.

1994-cü ildə onun rəhbərliyi ilə yaradılmış Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən ilk qeyri-hökumət təşkilatıdır. 2002-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən xüsusi məsləhətçi statusuna layiq görülmüş, Azərbaycanda bu statusa malik ilk qeyri-hökumət qadın təşkilatına çevrilmişdir.

Elmira xanımın rəhbərlik etdiyi dövrdə AQİM müxtəlif beynəlxalq təşkilatlarla - UNDP, UNICEF, UNFPA, UN WOMEN və digərləri ilə birgə qadınların liderlik bacarıqlarının inkişafı, məcburi köçkün qadınların və uşaqların reabilitasiyası, ailədə gender əsaslı zorakılığın qarşısının alınması, reproduktiv sağlamlıq və sosial dəstək layihələrini həyata keçirmişdir. Onun təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSS) və 2001-ci ildə həmin şəbəkənin nəzdində Liderlik Məktəbi yaradılmışdır, bu təşkilatlar vasitəsilə yüzlərlə uşaq və gənc insan hüquqları, vətəndaş məsuliyyəti və liderlik bacarığı üzrə maddələri təmin edən geniş şəbəkəyə çevrilmişdir. O, bu fəaliyyəti ilə yalnız bir ictimai xadim deyil, eyni zamanda vətəndaş cəmiyyətinin formalaşmasında və humanist dəyərlərin təşviqində ömək olan ziyalı kimi tanınmışdır. E.Süleymanovanın bu sahədə atdığı addımlar Azərbaycanda sosial ədalət, gender bərabərliyi və humanist inkişaf ideyalarının reallaşmasında mühüm rol oynamışdır.

Elmira xanımın iştirakı ilə yaradılmış Qadın, Uşaq və Gənclərin Hüquqlarının Müdafiəsi üzrə QHT Alyansı müxtəlif yaş və sosial qrupların hüquqi müdafiəsini təmin edən geniş şəbəkəyə çevrilmişdir. O, bu fəaliyyəti ilə yalnız bir ictimai xadim deyil, eyni zamanda vətəndaş cəmiyyətinin formalaşmasında və humanist dəyərlərin təşviqində ömək olan ziyalı kimi tanınmışdır. E.Süleymanovanın bu sahədə atdığı addımlar Azərbaycanda sosial ədalət, gender bərabərliyi və humanist inkişaf ideyalarının reallaşmasında mühüm rol oynamışdır.

Lakin Elmira xanımın bir alim və ictimai xadim kimi keyfiyyətləri təkə bunlarla da bitməmişdir. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yeni institutlara ehtiyac duyulurdu. Belə bir dövrdə hüquqi dövlət quruculuğu pro-



sesində fundamental əhəmiyyət kəşb edən addımlardan biri də Ombudsman təsisatının yaradılması idi.

Ölkəmizdə ilk dəfə insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda əksini tapmışdır.

2001-ci ildə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbul edilməsi ilə Azərbaycanca yeni və müstəqil məhkəmədənəkar hüquq-müdafiə institutu təsis olundu. 2002-ci il iyulun 2-də Milli Məclisin qərarı ilə Elmira Süleymanova bu mühüm vəzifəyə seçilərək Azərbaycanın ilk ombudsmanı oldu.

Elmira xanımın bu sahədəki fəaliyyəti sistemli şəkildə təşkil edilmiş çoxşaxəli mexanizmlər üzərində quruldu. O, insan hüquqlarının müdafiəsi və təşviqi üçün bölgələrə səfərlər edir, əhalinin müxtəlif təbəqələri ilə birbaşa görüşür, hüquq pozuntularının qarşısını almaq üçün operativ və çevik müdaxilə mexanizmləri tətbiq edirdi. Onun rəhbərliyi ilə Müvəkkil Təsisatı qısa müddətdə həm milli, həm də beynəlxalq səviyyədə nüfuz qazandı.

Elmira Süleymanovanın ombudsman kimi fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri insan hüquqları sahəsində sistemli və davamlı strateji əhəmiyyətə malik sənədlərin işlənilməsi, hüquq pozuntularının qarşısını almaq üçün operativ və çevik müdaxilə mexanizmləri tətbiq edirdi. Onun rəhbərliyi ilə Müvəkkil Təsisatı qısa müddətdə həm milli, həm də beynəlxalq səviyyədə nüfuz qazandı.

Elmira Süleymanovanın ombudsman kimi fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri insan hüquqları sahəsində sistemli və davamlı strateji əhəmiyyətə malik sənədlərin işlənilməsi, hüquq pozuntularının qarşısını almaq üçün operativ və çevik müdaxilə mexanizmləri tətbiq edirdi. Onun rəhbərliyi ilə Müvəkkil Təsisatı qısa müddətdə həm milli, həm də beynəlxalq səviyyədə nüfuz qazandı.

Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" ölkədə hüquqi islahatların dərinləşməsi, insan hüquqlarının təminatı və vətəndaş cəmiyyətinin inkişafı baxımından mühüm sənəd olmuşdur. Daha sonra - 2011-ci il 27 dekabr tarixində təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" isə bu istiqamətdə atılmış növbəti sistemli addım kimi yadda qalmışdır. Həmin sənədlərin hazırlanmasında Elmira xanımın rolu yalnız təşəbbüscü kimi deyil, eyni zamanda onun icrasını əlaqələndirən şəxs kimi xüsusi əhəmiyyət daşıyırdı.

xalq tədbirlərdə hər zaman Azərbaycanın haqq səsinə ucaltmış, ölkəmizin işğala məruz qalmasını, bir milyondan çox soydaşımızın öz doğma yurdlarından didərgin salınmasını, həmin insanların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını dünya ictimaiyyətinə çatdırmışdır.

Professor Elmira Süleymanovanın xidmətləri dövlət və cəmiyyət səviyyəsində yüksək qiymətləndirilmişdir. O, uzun illər ərzində elmi, ictimai və hüquqi sahələrdəki fəaliyyətinə görə bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. SSRİ dövründə aldığı "Fəxri kimyaçı", "SSRİ ixtirəçisi" adları, "Şərəf nişanı" ordeni onun kimya sahəsindəki nailiyyətlərinə verilən dövlətseviyyəli təltiflərdir. Müstəqillik dövründə isə akademik Yusif Məmmədaliyev adına mükafat, "Böyük Qızıl Xaç Ordeni" (Polşa), "Beynəlxalq Sülh Mükafatı" (ABS), "Beynəlxalq səfir" ordeni, "Türk Dünyası Onur Medalı" və "Beynəlxalq Qızıl Ulduz" mükafatı onun beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.

Elmira xanım 2005-ci ildə Nobel Sülh Mükafatı üçün təqdim edilmiş "1000 qadın" layihəsinin nominantı olmuş, "Dünyanın 1000 qadını" kitabına daxil edilmişdir. Bu, onun dünya miqyasında insan hüquqlarına, sülhə və toleranlığa verdiyi töhfənin təsdiqi idi.

Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, E.Süleymanova insan hüquqlarının qorunması sahəsində xidmətlərinə, ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüşdür. Ölkəmizdə onun xidmətlərinə verilən qiymətlərdən biri də Prezidentin Sərəncamı ilə 2019-cu ildə təqdim olunmuş "Vətəne xidmətə görə" ordeni, eləcə də 2020-ci ildə verilmiş Prezidentin fərdi təqaüdü olmuşdur. 2023-cü ildə isə Elmira xanım "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir.

Elmira Süleymanova Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi də ictimai fəaliyyəti ilə xalqımıza, dövlətimizə və təşkilata böyük xidmətlər göstərmiş, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda təربيyə edilməsində özünəməxsus vəzifələri layiqincə yerinə yetirmişdir. Bütün bunların sayəsində onun adı artıq yalnız biqrafik xatirələrdə deyil, həm də Azərbaycan cəmiyyətinin hüquqi-mədəni yaddaşında özünəməxsus yerli olan bir dəyərə çevrilmişdir. Elmira xanımın həyatı gələcək nəsillər üçün həm elmə, həm cəmiyyətə, həm də insanlığa xidmətin nümunəsidir. Bu gün aramızda olmasa da, onun irsi gənc tədqiqatçılarda, hüquq müdafiəçilərinə, Vətənə və vətəndaşlığa sadiq ictimai fəallarda, xüsusilə insan hüquqlarına hörmətlə yetişən yeni cəmiyyətdə yaşamaqdadır.

Səbina ƏLİYƏVA,
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hüquq üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2025-ci ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Vəzifəli şəxs	Qəbul günü
Əli Cavad oğlu ƏHMƏDOV Azərbaycan Respublikası Milli Məclisi Södrinin birinci müavini	5
Ziyafət Abbas oğlu ƏSGƏROV Azərbaycan Respublikası Milli Məclisi Södrinin müavini	7
Musa Cəfər oğlu QASIMLI Azərbaycan Respublikası Milli Məclisi Södrinin müavini	6
Rafael Baba oğlu HÜSEYNOV Azərbaycan Respublikası Milli Məclisi Södrinin müavini	14
Əli Məhəmməd oğlu HÜSEYNLI Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri	1
Arzu Nəsim oğlu NAĞİYEV Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri	13
Zahid Məhərrəm oğlu ORUC Milli Məclisin İnsan hüquqlar komitəsinin sədri	15
Sadiq Haqverdi oğlu QURBANOV Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri	8
Azər Kamal oğlu ƏMİRASLANOV Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri	20
Tahir Musa oğlu RZAYEV Milli Məclisin Aqrar siyasət komitəsinin sədri	23
Musa İsa oğlu QULİYEV Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri	12
Əhliman Tapdıq oğlu ƏMİRASLANOV Milli Məclisin Səhiyyə komitəsinin sədri	19
Hicran Kamran qızı HÜSEYNOVA Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri	21
Şahin Əmir oğlu İSMAYILOV Milli Məclisin Gənclər və idman komitəsinin sədri	27
Fazil Qəzənfər oğlu MUSTAFA Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri	16
Siyavuş Dünyamalı oğlu NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri	22
Anar Camal oğlu İSGƏNDƏROV Milli Məclisin Elm və təhsil komitəsinin sədri	29
Polad BÜLBÜLOĞLU Milli Məclisin Mədəniyyət komitəsinin sədri	26
Səməd İsmayıl oğlu SEYİDOV Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin sədri	30
Eldar Rza oğlu İBRAHİMOV Milli Məclisin İntizam komissiyasının sədri	8
Fərid Famil oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri	2
Firudin Süleyman oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri	16
Hacı Mirhəşim Miryaqub oğlu SEYİD Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri	20
Məhəmməd İmran oğlu BAZIQOV Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri	30
Adil İsrayıl oğlu VƏLİYEV Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri	23
Şakir Himalay oğlu ŞABANOV Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri	27
Ayan Zəfər qızı MURTUZOVA Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri	13

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Milli Məclisi Aparatının Qəbul otağında qəbul olunur.

Ünvan: Bakı şəhəri, Parlament prospekti 1.
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini təmin etmək məqsədi ilə;

Qəbul vaxtı: saat 14:00-dan başlayır.
Qəbul günü qəbula yazılmaq imkanı saat 12:00-da dayandırılır.
Qəbula bir gün qalmış elektron qeydiyyat dayandırılır.
Azərbaycan Respublikasının Milli Məclisinə qəbula dəvət olunan vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim edir.
Telefonlar: (012) 510-99-38; (012) 510-89-14; (012) 492-74-05

Alper GEZERAVCI: "Azərbaycan yaxın gələcəkdə kosmik ekosistemin əsas iştirakçılarından biri olacaq"

Aprelin 24-də "Azərkosmos"un Kosmik Akademiyasında Türkiyənin ilk astronautu Alper Gezeravcı ilə görüş keçirilib.

ƏZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi gəncləri kosmos sahəsində maraqlandırmaq, onların bu sahəyə marağını artırmaq və gələcəkdə karyera seçimlərində istiqamət vermək olub.

Tədbirdə çıxış edən Alper Gezeravcı Azərbaycanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan qısa zaman ərzində bölgənin önəmli ölkələrindən birinə çevrilib və kosmos sahəsində də nüfuz qazanmaqdadır.

Kosmonavt 2023-cü ildə Azərbaycanla uğurla təşkil olunmuş Beynəlxalq Astronavtika Konqresini ("IAC-2023") xatırladıb və deyib ki, beynəlxalq səviyyəli bu cür təşəbbüslər ölkənin elm və texnologiya sahəsində artan nüfuzunun bariz göstəricisidir.

Türkiyədə kosmik liman layihəsi üzərində iş getdiyini bildiren Alper Gezeravcı qeyd edib: "Kosmosla bağlı hədəflərimizə çatmaq, planlarımızı müəyyənləşdirdiyimiz tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlamışıq. Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək. Layihənin həyata keçirilməsi üçün çox böyük iş görüldü. Hazırda 8 kosmik liman var ki, onların da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkanları, peyk hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır, təbii ki, işə başqa müdaxilələr olmasa".



Alper Gezeravcı həmçinin kosmosda keçirdiyi 14 günlük missiya, bu prosedura hazırlıq mərhələləri və şəxsi təəssürlərini barədə ətraflı danışmış. Seminar zamanı Gezeravcı qeyd edib ki, elm və texnologiya sahəsində Türkiyə və Azərbaycanın



birgə addımları regionun kosmik potensialının inkişafında mühüm rol oynayır. Bu yol asan deyil, amma istək və səbir olduq-

da mümkünsüz görünən hədəflərə də çatmaq mümkündür.

Astronavt görüş zamanı gənclərə kosmik həyatın reallıqları, missiyaya hazırlıq mərhələləri, çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsiri haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, kosmosa səyahət yalnız texniki və elmi biliklərlə deyil, həm də möhkəm iradə, ruh yüksəkliyi və komanda ruhu ilə mümkündür.

"Hər bir uşaq kosmosa baxaraq xəyal qurur. Əgər bu xəyali qoruyub saxlayırınsınız və onun üçün çalışırınsınız, nə vaxtsa o xəyal reallığa çevrilə bilər", - deyərək Gezeravcı gənclərə müraciət edib.

Görüşün sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası keçirilib.





Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Ultramillətçi dünyagörüşünün təzahürü

Ermənilərin bayrağımızı yandırması acizliyin, qorxudan doğan aqressiyanın nümunəsidir

"Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması erməni cəmiyyətində kök salmış saxta ideologiyalara, miflərə və əsətlərə söykənən ultramillətçi dünya-görüşünün təzahürüdür. Digər tərəfdən bu vandalizm aktı erməni cəmiyyətində dövlətçilik ənənələrinin və əxlaqının olmadığını təsdiqləyir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O bildirib ki, öz gücü və potensial hesabına dövlət quran bir toplum heç vaxt on milyonlarla insanı qorxudan doğan aqressiyanın nümunəsidir. Təsəffü deyil ki, Ermənistan vaxtilə işğal altında olan Azərbaycan torpaqlarında da eyni vandal təfəkkürü ilə yanaşıb. İstər azadlığına qovuşmuş ərazilərimizdə, istərsə də Qərbi Azərbaycanda xalqımıza məxsus böyük mədəniyyətin nümunələrini və izlərini silmək üçün on qəddar vəhşiliklərə əl atıblar. Bütün bunları klassik erməni sosial varlığının dağıdıcılığından, vandal mahiyyətindən xəbər verir. Vandalizmin bəşəriyyətə bəlli olan tarixi bizim eradan əvvəl 356-cı ildən, şöhrət qazanmaq üçün Efes şəhərindəki Artemida məbədini yandıran Herostratdan başlayır. "Vandalizm" sözünün etimologiyası isə qədim alman tayfası olan vandallarla bağlıdır. "Belə ki, Romanın Afrikadakı canişini Bonufasi imperiyaya qarşı qiyam qaldırıqdan sonra kömək üçün vandallara müraciət edir və onlar Afrikadakı Roma torpaqlarını qəsb etdikdən sonra, 528-ci ildə burada Vandal dövləti yaradırlar. Daha sonra Vandal ordusu Roma imperiyasının əyalətlərinə hücumu keçir. 455-ci ildə isə Romanı ələ keçirir, antik dövrə aid olan bütün mədəniyyət nümunələrini, ədəbi əsərləri, abidələri məhv edir. Vandalları digər işğalçılardan fərqləndirən əsas cəhət isə soyqırıcıluq və quldurluğun onla-

rın mövcudluğunu təmin edən əsas vasitə olması ilə bağlıdır. Məhz bu amil də nəticədə Vandal dövlətinin Yer üzündən silinməsinə səbəb olur. Vandallardan öncə romalılar da eramızdan əvvəl 146-cı ildə Karfagen dövlətini məhv etmiş, şəhəri xarabalığa çevirmişdilər. Bu baxımdan qədim romalıları da vəhşilikdə vandallardan bir o qədər də geridə qalmayıb və Roma imperiyasının vəhşiliklərinin izlərini bu gün də Tunis ərazisində yerləşən Karfagen xarabalıqlarında görmək mümkündür", - deyərək əlavə edib.

Deputat qeyd edib ki, ermənilər isə Mərkəzi Asiyadan Türkiyəyə, Gürcüstandan indiki İran İslam Respublikasına, hətta nəhəng bir coğrafiyadan türklərin və onlarla ortaqların yeri olan digər xalqların izlərini silməyə çalışıblar. "Erməni ultramillətçiliyi həm formasına, həm də məzmununa görə son 200 ildə mövcud olan bütün millətçi dünyagörüşlərindən fərqlənir. Daha aqressiv, mərhəmətsiz və amansızdır. Bu dünyagörüşü özündə bəşəriyyətin bütün pisliliklərini, antisani təfəkkürü və davranışlarını birləşdirən, son noticədə paranoid şəxsiyyət pozuntusuna, indiki halda isə paranoid millət pozuntusuna gətirib çıxaran təfəkkür və həyat tərzidir. Erməni vandalizminin kökləri haqqında apardığım araşdırmalar zamanı da buna bir daha əmin oldum. Vandalizmlə bəşəri filosof və psixoloqların fikirlərini ümumiləşdirən dünyəvi məşhur "Laruss" ensiklopediyasında qeyd olunur ki, "vandalizm insanı qarşısına çıxan bütün gözəllikləri, o cüm-



lədən incəsənət əsərlərini məhv etməyə sövq edən ruh halıdır". Ermənilərdə bu, toplumsal ruh halıdır və özünü əsasən ekstrimal vəziyyətlərdə, vandalizm üçün əlverişli tarixi şərait və cəzasızlıq mühiti yaranan zaman daha qabarıq şəkildə büruzə verir.

Deputat bildirib ki, erməni Qriqoryan kilsəsinin, Daşnak-sütyun və Qnçak kimi ultramillətçi təşkilatların ideoloqlarının tarixi Azərbaycan torpaqlarından, o cümlədən İrəvandan azərbaycanlıların izini tamamilə silməkdə məqsədləri yalnız "böyük Ermənistan" xülyasını gerçəkləşdirməkdən ibarət olmayıb, onlar erməniləri, xüsusilə də yeni nəslin nümayəndələrini uydurduqları və saxta ideoloji pazllardan ibarət "tarix"lərinə inandırmaq, zombiləşdirmək, nifrət silahına çevirmək istəyirdilər.

E.Mirzəbəyli xatırladı ki, Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra gənc nəslin və bütövlükdə almanların beynini yumaq üçün 12 təsisdən ibarət təlimat hazırlamışdılar. "Hitler inkvizisiyası" adını alan bu təzislər alman xalqının gerçək keçmişi və bəşəri dəyərlər ilə bütün əlaqələrini qırılmasına nail olub: "Üçüncü Reyxin ideoloqları 1933-cü il mayın 10-da 34 universitet şəhərciyində keçirilən "məşəl yürüş"lərindən sonra, təxminən 300 müəllifin 25 min cilddən çox kitabının yandırılmasına nail oldular. Alman xalqının böyük əksəriyyəti yalnız

faşizm ideologiyasını təbliğ edən kitabların ümidinə qaldı və "beyinlərin yuyulması əməliyyatı" cəmi 6 il sonra özünü büruzə verməyə başladı. "Məşəl yürüşləri" işğal, ölüm yürüşləri ilə əvəz olundu, tonqallarda, sobalarda kitabları deyil, insanları yandırdılar. Təfəkkür baxımından Üçüncü Reyx qurucularından fərqlənməyənlərin məşəl yürüşünə çıxmaları və Azərbaycan, Türkiyə bayraqlarını yandırmaqları da qəddar ultramillətçi təfəkkürün növbəti nümunəsidir. Nifrət, yalan, xəstə, şizofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətlidir. Faşizmin, o cümlədən erməni faşizminin tarixi də bunu sübuta yetirir. Adolf Hitlerlə bağlı bir məqam diqqət çəkmək istəyirəm. Adolf Hitleri dünyanı ələ keçirmək xülyasına düşərən təəssürlər bəşəri tarixinin ən böyük qatlinə harada formalaşmış? Muzye... Bəli, dünya mədəniyyətinin, bəşəri düşüncənin düşməni olan Hitler sonradan məhv etdiyi muzeylərdən birində yüzbaşı Longinin İsa Məsihi çarxından endirən zaman istifadə etdiyi nizəni gördükdən və yeniyetməlik illərində sözügedən nizənin dünya üzərində hökm sürmək imkanı verdiyi barədə əfsanəni xatırladıqdan sonra dünyaya sahiblənmək niyyətinə düşüb. Bir yalan, bir əfsanə milyonlarla insanın ölümünə, şəhər və kəndlərin dağıdılmasına, tarixi və mədəniyyət abidələrinin yerlə bir edilməsinə səbəb olub".

Deputat erməniləri türklərə, azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrət üzərində köklənən əfsanə və nağılların da Adolf Hitleri ekstaza gətirən mistik hekayədən fərqi olmadığını düşünür.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Cəfəng "böyük Ermənistan" xülyası real Ermənistanı məhvə aparır



İrəvanda qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması Ermənistanda etnik nifrətin, rasizmin, azərbaycanofobiyanın, türkofobiyanın günümüzdə də tüğyan etdiyinə göstəricisidir.

Məhz Azərbaycanın sözləri sayəsində son beş ildə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün mühüm şəraitin yarandığı həssas bir dövərdə erməni cəmiyyətində hökm sürən belə bir nüfəti qarşıda iki ölkə arasında normallaşmanın əldə olunması üçün yaxşı heç nə vəd etmir.

Sosial şəbəkələrin Ermənistan seqmentinə, həm də təkə müxalifəyə və revanşistlərə deyil, hətəkə yaxın sosial şəbəkə seqmentinə nəzər salmaq Azərbaycana qarşı təhqir, hədəvən, aqressiya ab-havasını gərməyə yetir. Bütün bunlar ümumilikdə erməni cəmiyyətinin sülh yox, revanş istəyində olduğunu göstərir.

Erməni cəmiyyətini revanşizmə kökləyən başlıca qüvvələrdən biri kin-küdurət, xəbəslilik, sözün əsl mənasında şeytan yuvası olan erməni kilsəsidir. Din xadimi adına qara ləkə olan erməni keşişlər sülhü, bəşəriyyətə, tolerantlığa, birgəyaxşıya təbliğ etmək əvəzinə milli nifrəti, şovinizmi, revanşizmi körükləməklə məşğul olurlar.

"Miatsum" ideyasının tabutuna son mısmaq çalınb

Pasxa bayramı zamanı Qüds şəhərində erməni keşişlərin çoxdan cəhənnəmə vəsil olmuş qondarma rejimin əski parçasını nümayiş etdirməsi də bütün bu məkrli fəaliyyətlərin bir parçası idi.

Ancaq 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri zamanı separatçıları qarşısında diz çökdürən "dəmir yumruq" sərsəm "miatsum" ideyasının tabutuna son mısmaqlıq. Buna görə də erməni keşişlər çirkin əməlləri ilə Qüds kimi müqəddəs torpağı murdarlamaqda, iki ilə yaxındır vaxtı oturulmuş qondarma rejimə və saxlamaqda, erməni xalqının gələcək və heç də ürəkəçici olmayan taleyi haqqında düşüncələr daha yaxşı olar.

Ermənilərin xəstə təfəkkürü "böyük Ermənistan" xülyasının arxasında sürüklənərək özlərini acınacaqlı vəziyyətə salmaları hər kəs tərəfindən bilinən gerçəklikdir. Haylar əl çəkmək istəmədikləri bu

cəfəng ideologiyanın noticəsində havadarlarının köməyi ilə yaratdıqları qondarma dövlətləri olan Ermənistanı da uçuğunun kənarına gətiriblər. Bu qondarma dövlət Azərbaycana qarşı apardığı işğalçı müharibə, eləcə də digər qonşuların torpaqlarına göz dikməsi noticəsində hazırda dalanda qalaraq nəfəssizlikdə boğulur.

Bu da ayrı tragikomediyadır ki, bölgədə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qalan, bütün sahələrdə böhran yaşayan İrəvan sülh haqqında düşünməkdənsə xarici havadarların dəstəyi ilə revanşa hazırlaşır.

Ermənistanın istisnasız olaraq hakim dairələrindən tutmuş müxalif qüvvələrinə, din xadimlərinə sadə camaatına qədər bütün cəmiyyətində Azərbaycanı oleyhinə istərikə, revanş hissi hökm sürür.

"Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa böldürəm: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və gəy konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölüm-cül silahları almasının səbəbi də budur". Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev də məhz bu məqama vurğu edərək dedi ki, biz təkə diaspora, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də döviyyə edən "böyük Ermənistan" xəyallarını unutmamalıyıq: "Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisi demək olar ki, tapa bilməzsiniz. Bu, realıqdır".

Xəstə toplum

Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesi yekunlaşıb. Növbəti mühim mərhələ isə Ermənistanın sülh müqaviləsinin imzalanması üçün ölkəmizin tələb etdiyi şərtləri yerinə yetirməsidir. Bakının tələbi isə tam legitim, beynəlxalq hüququn prinsiplərinə uyğundur. Belə ki, artıq dünyada Qarabağ adlı münaqişə olmadığı üçün vaxtilə bu münaqişəni danışıqlar yolu ilə nizamlamaq məqsədilə missiyalandırılmış ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətinə də ehtiyac qalmayıb. Buna görə də adəçikilən qrupun hüquqi olaraq buraxılması da zəruridir. Lakin bunun

üçün Ermənistan tərəfi Azərbaycanla birgə müraciət etməkdən yayınır.

Digər tərəfdən Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları yer aldığı üçün birmənalı olaraq dəyişdirilməlidir. Ancaq İrəvanın bu tələbdən də yayınaraq hərbi eskalasiyanı artırması, sürətlə silahlanması, bir sözlə, sülhə deyil, müharibəyə hazırlaşması da faktıdır.

Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından əl çəkməsinə görədir ki, tez-tez qondarma rejimin əski parçasının nümayiş etdirilməsi ilə rastlaşırıq. Eyni zamanda xalqımıza qarşı çoxsaylı hərbi cinayət əməli törətməkdə təşkilatlandırılan ermənişilli şəxslərin Bakıda keçirilən məhkəmələrinə Ermənistandan və qərəli Qərb dairələri tərəfindən uzadılan məkrli dilləri görürük. Həmçinin Qarabağı könüllü tərk etmiş ermənilərin ətrafında müxtəlif manipulyasiyalar edildiyinə, onların sayının olduğundan qat-qat şişirdildiyinə, "qayıdış hüquqları"ndan dən vurulmasına şahidlik edirik. 1980-ci illərin sonlarında Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq dədə-babalarındandır didərgin salınan üç yüz min qərbi azərbaycanlının tapdalanmış hüquqları isə bəzi "demokratik" ölkə və qurumların diqqətini cəlb etmir.

Ermənistan baş naziri Nikol Paşinyan da dildə Ermənistan cəmiyyətində hökm sürən revanşizm əhvalını, "böyük Ermənistan" xülyasının real Ermənistanın sonu olacağını deyir. Ancaq Paşinyanın bu fikirlərində səmimi olmadığını və ələ özünü də həmin cəfəng ideyanın quyruğunu bu rəxməq niyyətində bulundacağı göstərdiyi fəaliyyətdən məlumdur.

Təsəvvür edin ki, 2020-ci ildə döyüş meydanında ordusu darmadağın edilən və yalnızcaq məğlubiyyət aktına imza atan Ermənistanda bu gün Azərbaycana və Türkiyəyə məxsus bayraqların yandırılması kimi hədsizlik edilir. Bu, sivil dövlət dəyərlərinə təhqir olmaqla yanaşı, erməni şovinizminin, əsrlərdir onlarda sağalmaz xəstəlik kimi formalaşmış ksenofobiyanın, azərbaycanofobiyanın, türkofobiyanın təzahürüdür. Cəfəng "böyük Ermənistan" xülyasının arxasında sürünən və kin-küdurət, nifrət, xainlik, qaniçənlik kimi iyrənc xüsusiyyətlərdən bəslənən xəstə hay toplumu üçün bayraq yandırmaq adı hal sayılır.

Yasəmən MUSAJEVA, "Azərbaycan"

"Sabah" qəzeti: "Ermənilərin" soyqırımı" yalanı əsrin böhtanıdır"

"1915-ci ilin qondarma "soyqırımı" mifi ermənilər tərəfindən Türkiyənin beynəlxalq aləmdə mövqeyinə xələl gətirmək üçün ısrarla təbliğ olunur".

AZƏTAC xəbər verir ki, bu barədə aprelin 24-də Türkiyənin "Sabah" qəzetində dərc olunan "Əsrin böhtanı - soyqırımı yalanı" sərlövhəli məqalədə deyilir.

Məqalənin müəllifi Harun Sekmen Osmanlı ordusunun arxa cəbhəsində Antanta ölkələrinin xeyrinə dinc əhaliyə divan tutan erməni quldur dəstələrinin vəhşiliklərinə və qanlı cinayətlərinə dair çoxsaylı arxiv sübutlarını olduğunu diqqətə çatdırıb. Yazıda qeyd edilir ki, ermənilərin Anadolu müsləmanlara qarşı vəhşilikləri "ta-

rixdə nadir hallarda rast gəlinən" miqyasda çatıb. Müəllif bildirir ki, ermənilərin bir sıra ölkələrin fitvası ilə irəli sürdüyü soyqırımı iddialarının heç bir sübutu yoxdur. "1905-1920-ci illər arasında "daşnak" silahlı birləşmələri və "hncak" quldur dəstələrinin Anadolu 529.395 türkü qətlə yetirdiyi əsədləşdirilib", - deyərək məqalədə vurğulanır.

Eyni zamanda 1821-1922-ci illərdə milyonlarla türkün qətlə yetirilməsinə, hətə 5.5 milyona yaxın insanın vaxtilə Osmanlı İmperiyasının nəzarətində olan Avropa ölkələrindən qovulmasına səbəb olan Qərb ölkələrinin cinayətlərinə də diqqət yetirilir. Tarix professoru Necmettin Alkanın sözlərindən sitat gətirilərək

qeyd olunur ki, hər bir dövlət ölkənin müstəqilliyini və bütövlüyünü qorumaq üçün üsyanları yatırmaq hüququna malikdir.

Professor əlavə edib: "Ermənilərin Osmanlı İmperiyasının başqa ərazilərinə köçürülməsi qərarı məhz bu məqsədlər üçün verilib. Əks halda Şərqi Anadolu vəziyyəti bu gün tamamilə fərqli olardı".

Tarixçi xatırladı ki, Anadolu erməniləri arasında separatçılıq əhvalı-nuhiyyəsi 1880-ci illərin ortalarında başlayıb. "1890-cı illərdən başlayaraq ermənilər həm İstanbul, həm də Şərqi Anadolu təxribat və terror aktları həyata keçirməyə başladılar. Bu proseslərə qarşı çıxmaq Osmanlı dövlətinin təbii haqqı idi", - deyərək N.Alkan vurğulayıb.

Ermənistanın ədliyyə naziri bildirmişdi ki, yeni konstitusiyanın mətni 2026-cı il parlament seçkilərinə qədər hazır olmalıdır. Görünür, baş nazir Nikol Paşinyan yeni konstitusiyanın qəbulu ilə bağlı referendumla parlament seçkilərini birləşdirmək niyyətindədir. Baş nazir böyük ehtimalla bununla maksimum effekt əldə etməyə çalışır. Onun əsas vəzifəsi təbii olaraq yeni konstitusiya yox, parlament seçkilərində istədiyi nəticəni əldə etmək olacaq ki, bu da ona hakimiyyəti saxlamağa və parlamentdə öz xeyirlərinə çoxluğu təmin etməyə imkan verəcək.

Ermənistan hakimiyyətinin konstitusiyaya dəyişiklikləri ilə bağlı bəyanatları xüsusən müharibədən sonrakı dövrdə yeni çalarlar qazanıb. Əgər əvvəllər Nikol Paşinyan öz ifadəsi ilə "super baş nazirlik sistemi"ni aradan qaldıracağına söz verirdisə, son illərdə artıq Ermənistan öz Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinad çıxarmırdı.

Ermənistan Ədliyyə Nazirliyinin təşkil etdiyi "Ədalət - ədalətə nail olmanın aləti kimi" adlı konfransda Nikol Paşinyan yenidən

Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi məsələsinə işarə edib: "Bütün konstitusiyaya referendumlarda müəyyən ictimai təsəvvür və inam olub ki, referendumlardan rəsmi noticələri xalqın iradəsinə dəqiq ifadə etmir".

Hüquq müdafiəçisi, vəkili Nina Karapetyants "168.am" nəşrinə açıqlamasında Konstitusiyaya dəyişmə təşəbbüsünə toxunaraq qeyd edib ki, buna ehtiyac olsa da, Nikol Paşinyanın hakimiyyəti dövründə əsas qanunu dəyişmək mümkün deyil: "Nikol Paşinyan və onun

komandasındakı heç kim ələ bir konstitusiyaya təklif edə bilməz ki, Ermənistanın davamlılığını təmin etsin. Əgər Paşinyanın ədliyyə naziri bildirirsə ki, ələ bir Konstitusiyaya hazırlanmalıyıq ki, bütün qonşuların üroyınca olsun və bununla da müharibənin qarşısı alınsın, bu adamlara, ümumiyyətlə, belə bir missiya tapşırmaq və onlardan normal noticə gözləmək olmaz. Bu o deməkdir ki, konstitusiyamız ardıcıl olaraq bütün region ölkələrinə təsdiq üçün göndəriləcək".

Nina Karapetyantsın fikrincə, həyat göstərib ki, Konstitusiyada

boşluqlar var, qarşıtlıq əngəlləmə və nəzarət mexanizmləri real həyatda işləmir, "super baş nazirlik" sistemi Ermənistanın vəziyyətinə uyğun deyil, buna görə də dəyişiklik zəruridir. Amma o bir daha vurğulayıb ki, bunu qırmızı xətti olmayan, hər şeyi güzəştə getməyə hazır olanlar edə bilməz: "Bu insanlar heç bir dəyişikliyi etibar etmək olmaz - onlar yalnız bir şey edə bilərlər: sakitcə getmək".

"İrəvank" qəzeti yazıb ki, hakim "Vətəndaş Müqaviləsi" partiyasının fəallığının artması heç də təsadüfi deyil. Partiyaya yaxın

mənbələrin məlumatına görə, Paşinyan müxalifətə qarşı hücum təşkil edilməsinə tapşırıb. Mənbənin sözlərinə görə, Paşinyan göstəriş verib: "Onları ölinizdən gəldiyi kimi əzin ki, xalqın gözündə xalq yığmasınlar".

Bu ərəfədə Söz Azadlığının Müdafiəsi Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, 2025-ci ilin birinci rübündə Ermənistanda jurnalistlərin və KİV-in hüquqlarının müxtəlif pozuntularla bağlı 56 faktı qeydə alınıb. Bunlardan 2-si fiziki zorakılıq, 25-i digər təzyiqlər, 29-u isə məlumat almaq və

yaymaq hüququnun pozulmasıdır: "25 ildən 18-də mətbuata və jurnalistlərə qarşı müxtəlif təzyiqlər dövlət məmurları tərəfindən həyata keçirilib. Maraqlıdır ki, jurnalistlərə və mediaya qarşı iddia qaldıranlar arasında dövlət məmurları da üstünlük təşkil edirlər. 15 yeni məhkəmə iddiasından 12-si dövlət qurumları və yüksək vəzifəli şəxslər tərəfindən verilib. Parlament üzvləri Andranik Koçaryan, Vilen Qabrielyan və digər rəsmi şəxslər media nümayəndələri ilə ünsiyyətdə olan zaman hörmətsizlik nümayiş etdiriblər. ABŞ-nin yeni administrasiyası

tərəfindən iri donor təşkilatlarının, xüsusən də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırması və bununla bağlı qeyri-müəyyənlik Ermənistan media sektoru üçün ciddi problemə çevrilib. "Agentliklə əməkdaşlıq edən onlarca KİV və jurnalist təşkilatı çətin maliyyə vəziyyətinə düşüb".

Hər halda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin gözlədiyini göstərir.


Elçin CƏFƏROV, "Azərbaycan"





Rusiya Müdafiə Nazirliyi general-mayor Həzi Aslanov haqqında materiallar dərc edib

Rusiya Müdafiə Nazirliyi "Qranitdə əbədləşdirilən adlar" tarixi-maarifləndirici layihəsi çərçivəsində Stalinrad döyüşündə qələbənin qazanılmasında əvəzsiz xidmətləri olan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru, azərbaycanlı Həzi Aslanovun qəhrəmanlıq şücaətindən bəhs edən materiallar dərc edib.



mühasirədən sonuncu xilas ola bilib. Bu döyüşlərə görə Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Daha sonra, 1944-cü ilin yayında general-mayor Həzi Aslanov Belarusun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yenidən fərqlənib və ikinci "Qızıl Ulduz" qəhrəman mükafatına namizəd göstərilib. Lakin 1945-ci il yanvarın 24-də Latviyada aldığı ağır yara onun üçün ölümcül olub və səhra xəstəxanasında dünyasını dəyişib. İkinci Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra, 1991-ci ildə verilib.

Əfsanəvi komandirin xatirəsi bir sıra şəhərlərdə - Bakıda, Lənkəranda, Belarusun Vileykasında, Volqoqradda əbədləşdirilib.

AZƏRTAC xəbər verir ki, nəşrdə 1942-ci ilin dekabrında polkovnik-leytenant Həzi Aslanovun komandanlığı ilə 55-ci Əlahiddə tank alayının Stalinrad yaxınlığında mühasirəyə alınmış vermaxtın 6-cı ordusunu yarıb keçməyə çalışan "Don" alman qoşun qrupuna uğurla müqavimət göstərdiyi qeyd edilib. Azərbaycanlı komandirin tabelində olan və diqqətlə kamuflyaj edilmiş pusqulardan fəaliyyət göstərən tankçılar düşmənin 50-yə yaxın tankını məhv ediblər. Həzi Aslanovun alay-ı şiddətli hava hücumlarına tab gətirib və

viimət göstərdiyi qeyd edilib. Azərbaycanlı komandirin tabelində olan və diqqətlə kamuflyaj edilmiş pusqulardan fəaliyyət göstərən tankçılar düşmənin 50-yə yaxın tankını məhv ediblər. Həzi Aslanovun alay-ı şiddətli hava hücumlarına tab gətirib və

"Almatı prosesi"nin III Nazirlər Konfransında Bakı bəyannaməsi qəbul olunub

Bakıda miqrasiya sahəsində çoxtərəfli regional dialoqun təşviqinə yönəlmiş "Almatı prosesi"nin 3-cü Nazirlər Konfransı yekunlaşıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının "Almatı prosesi"no ikillik sədrliyi-nin yekunu olaraq təşkil olunan konfransın sonunda Bakı bəyannaməsi qəbul olunub. Eyni zamanda, "Almatı prosesi"nə sədrlik Qazaxıstan Respublikasına keçib.



Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş çıxışında qeyd edib ki, 2023-cü ildən bəri qarşda ölkədə 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb: "Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib. Bununla yanaşı, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya olunub. Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir. Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəblər lazımi yoxlamalar üçün "Mobil İmmiqrasiya Məntəqələri" adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən "Göç-Net" məlumat bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".

Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Ertaev işə bildirib ki, "Almatı prosesi"nin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə bundan sonra da vəsiqəlik etmək niyyətindədir. A.Ertayev Qazaxıstanın mövcud miqrasiya vəziyyəti ilə bağlı konfrans iştirakçılarına məlumatlandırıb: "2024-cü ildə Qazaxıstanın xarici miqrasiyasında müsbət dinamika nəzərə çarpır. Miqrasiyanın müsbət saldosu 2023-2024-cü illərdə də saxlanılıb.

lib. 2024-cü ilin yekunlarına əsasən miqrasiya saldosu 17 min nəfər təşkil edib. Onların əksəriyyəti MDB ölkələri və Çindən gələnlərdir. Həmin miqrantlardan böyük qismi təhsil üçün ölkəmizə gəlirlər". Nazir müavini Qazaxıstan "Almatı prosesi"no sədrliyi dövründə beş əsas prioritet sahə üzrə fəaliyyət göstərəcəyini açıqlayıb. Bunlar qanuni miqrasiyanın həyata keçirilməsi, miqrantların hüquqlarının müdafiəsi, əmək miqrantlarının inteqrasiyası və xidmətlərə əlçatanlığı təmin etmək, miqrasiya sahəsində statistik məlumatların nizama salınması və "Almatı prosesi"no üzv iştirakçıların, eləcə də dövlətlərin sayını artırmaqdır.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən "Almatı prosesi" özündə Mərkəzi Asiya ölkələrini, Azərbaycanı, Türkiyə, Pakistan, İran və İtaliyanı birləşdirən regional məşvəətçi platformadır. "Almatı prosesi"nin katibliyi funksiyasını Beynəlxalq Miqrasiya Təşkilatı həyata keçirir. Beynəlxalq miqrasiya və qaçqınların müdafiəsi sahəsində dialoqu gücləndirməyi, məlumat mübadiləsini və regional əməkdaşlığı təşviq etməyi hədəfləyən proses bu istiqamətdə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir. Yarandığı vaxtdan Prosesin işində aktiv iştirak edən Azərbaycan Respublikası 2023-cü ilin martın 28-də sədrliyi Türkiyə Respublikasından təhvil alıb.

Şəhər saatlarından təşkil edilən konfransın əsas məqsədi ölkəmizin prosesə sədrliyi dövründə həyata keçirilən fəaliyyətlərə nəzər yetirmək, "Almatı prosesi"nin 3-cü Nazirlər Konfransının Bakı bəyannaməsinin qəbul edilməsi və sədrliyin Qazaxıstan Respublikasına ötürülməsi olub.

"Almatı prosesi"no üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksəksoviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən konfransda açılış nitqi ilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edib. Onun sözlərinə görə, Azərbaycan "Almatı prosesi"nə 2 illik sədrlik dövründə fəaliyyətini bütün iştirakçı dövlətlərin maraq və ehtiyacları, eləcə də prosesin strateji və institusional inkişafı istiqamətində qurmağa çalışıb: "Sədrliyi-miz çərçivəsində müəyyən edilən prioritetlərə uyğun olaraq qanuni miqrasiyanın təşviqi, miqrasiya üzrə statistik təhlillərin aparılması, iqlim dəyişikliyi və miqrasiya üzrə inklüziv siyasət və fəaliyyət planının hazırlanması, institusional bacarıqların artırılması və s. bu kimi istiqamətlər üzrə fəaliyyət həyata keçirilib. Bunlar yaxşı təcrübələrin maraqlı tərəflərlə mübadiləsinə, miqrasiya sahəsində qarşılıqlı əlaqələrin daha da genişlənməsinə hədəflənib. Azərbaycan "Almatı prosesi"nin işində təşkilatın yarandığı vaxtdan

fəal iştirak edir və milli miqrasiya sahəsində öldə etdiyi təcrübəni bütün maraqlı tərəflərlə bölüşərək bu illər ərzində digər iştirakçı dövlətlərin ön yaxşı təcrübələrindən yararlanmışdır. Bu xüsusda Azərbaycanın son 2 il ərzində "Almatı prosesi"no sədrlik etməsi bizim üçün çox əlamətdar idi". Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken işə qeyd edib ki, Bakı bəyannaməsinin qəbul olunmasını miqrasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir. O, Bakı bəyannaməsinin regional əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin olunmasını töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib: "Almatı prosesi" iştirakçı ölkələr və müşahidəçi dövlətlər üçün mühüm platforma olaraq qalmaqdadır və regionda miqrasiyanın əhəmiyyətinin artdığı və yaxın gələcəkdə də aktual olaraq qalacağı bir şəraitdə həm formal, həm də qeyri-formal fikir mübadiləsi üçün unikal imkanlar yaradır. "Almatı prosesi" iştirakçıları olan ölkələrin hüddudlarından kənarda təxminən 8 milyon vətəndaş yaşadığı halda, bu ölkələrin daxilində olan xarici miqrantların sayı 9,5 milyon təşkil edir. Daha geniş çərçivədə - iştirakçı, müşahidəçi və dəvət olunmuş ölkələr üzrə bu rəqəmlər müvafiq olaraq 22 milyon vətəndaş və 25 milyon xarici miqrant təşkil edir".

Bolqarıstan mətbuatı Azərbaycanın üzləşdiyi mina problemindən yazıb

Azərbaycanın Ermonistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarında basdırılmış minaların törətdiyi ciddi təhdidlər və çağırışlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, yerli mediada dərc olunmuş materialda Qarabağ və ətraf rayonlar üzərində suverenliyini bərpa edikdən sonra Azərbaycanın qarşısında duran ən ciddi problemlərdən birinin Ermonistanın yaşayış ümumiyyətlərini zənciyə çevirmək məqsədilə işğal illərində bu ərazilərə bas-

dırdığı 1,6 milyona yaxın minarın təmizlənməsi olduğu vurğulanır. Diqqətə çatdırılır ki, bu prosesin uğurla nəticələnməsi azərbaycanlı əhalinin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmini, habelə bu ərazilərdə aparılan bərpa və quruculuq işlərinin tamamlanması üçün mühüm əhəmiyyət daşıyır.

Yazıda həmçinin Azərbaycan hökumətinin problemin böyük miqyasını nəzərə alaraq, keçmiş məcburi köçkünlərin qayıdışını asanlaşdırmaq üçün ilkin olaraq nəqliyyat qovşaqları, əsas infrastruktur və

yaşayış sahələri kimi xüsusi önəm kəşb edən ərazilərin təmizlənməsinə üstünlük verdiyi, eləcə də mina və partlamamış mermilərin yaratdığı təhlükələri minimuma endirmək məqsədilə mülki əhali arasında geniş maarifləndirmə proqramı həyata keçirdiyi qeyd olunur. Eyni zamanda regionda və bütün dünyada davamlı sülh, təhlükəsizlik və rifahın bərqərar olması üçün ümumbəşəri həmrəylik ruhunda beynəlxalq birliyin Azərbaycanca aparılan minatəmizləmə fəaliyyətlərinə dəstəyinin önəmi vurğulanır.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ! “AZƏRBAYCAN” qəzetinə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC	(012) 598-49-55, (051) 225-02-13
“Azərmətbuatyayımı” ASC	(012) 441-19-91, (050) 322-33-17
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01
“Soma-M” MMC	(012) 594-09-59
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00
“City press” MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) **manat**

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) **manat**

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) **manat**

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) **manat**



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu "Asiya Mükafatı" ("Asia Awards") beynəlxalq qiymətləndirmə müsabiqəsində "Asiyanın əmək bazarı üzrə ən yaxşı təşkilatı" mükafatına layiq görülüb.

Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat



nəticələrini əhatə edən fəaliyyəti və öldə etdiyi nailiyyətləri müsabiqənin münisiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qurumun adı qaliblər sırasına daxil edilib. (https://www.asiaawards.org/news/national-observatory-on-labour-market-and-social-protection-affairs-has-bagged-asia-s-best-organization-award-for-labour-market-affairs)Müsabiqədə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər ölkələrdən 50-dən çox layihə iştirak edib.

Danışıklar da, savaş da davam edir

Rusiya-Ukrayna müharibəsinə nə vaxt son qoyulacaq

Amerika Birləşmiş Ştatları bu yaxınlarda Ukraynaya müharibəni dayandırmaq üçün yeddi bənddən ibarət təklif təqdim edib. Təklifin məzmunu ilə bağlı mövcud məlumatların onun ABŞ Prezidenti Donald Tramp administrasiyasının müharibəsinin bu yaxınlarda elan etdiyi həlli strategiyasında qəfil və əhəmiyyətli dəyişiklik olduğunu göstərir.

İndi aydındır ki, Vaşinqton həm Ukraynada atəşkəs, həm də Rusiya ilə iqtisadi əməkdaşlığın bərpa olunmasını istəyir. Amma bu, Müharibə Tədqiqat İnstitutunun (ISW) analitiklərinin rəyidir.

ABŞ Ukraynaya nə təklif edib?

Tramp administrasiyasının sözdə yeni sülh planı barədə aprelin 22-də və 23-də "The Telegraph" və "Axios" "məsələ ilə tanış olan mənbələrə" istinadən məlumat verib. Bu nəşrlər aprelin 17-də Parisdə keçirilən görüşdə Vaşinqtonun Kiyevə müharibənin dayandırılması təklifini təqdim etdiyini bildirərək, bununla bağlı dialoqun aprelin 23-də Londonda çoxtərəfli danışılarda davam etdiriləcəyini qeyd etmişdi. ABŞ-nin təklifi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib və buna görə də ISW öz qiymətləndirməsində digər məsələlərlə yanaşı, qeyd olunan media nəşrlərinə əsaslanır.

"The Telegraph"-in yazdığına görə, Amerika tərəfinin sonədəndə dərhal atəşkəs, Ukrayna-Rusiya danışıqları, Ukraynanın NATO-ya üzv olmayacağı, ərazilər, Zaporozhye AES, Amerika-Ukrayna mədən yataqlarına dair razılaşma və Amerika-Rusiya münasibətləri ilə bağlı yeddi bənd var. Hər iki nəşrin yazdığına əsasən, plan ABŞ-nin Kırım üzərində Rusiyanın nəzarətini dəyurə tanımasını və Rusiya qoşunlarının hazırda yerləşdiyi Luqansk, Donetsk, Xerson və Zaporozhye vilayətlərinin əksər ərazilərini de-fakto işğalını nəzərdə tutur. Eyni zamanda Rusiya ordusu Xarkov vilayətinin işğal etdiyi hissəsindən geri çəkilməli olacaq. "Axios" həmçinin bu planın Ukraynaya Dnepr çayı boyunca maneəsiz keçid imkanını verəcəyini, "The Telegraph" isə Ukraynanın ancaq çayın ağzına çıxış öldə edəcəyini yazıb. Bundan əlavə, Amerikanın təklifi 2022-ci ilin martında işğalçılar tərəfindən öldə keçirilən Zaporozhye AES-in "Ukrayna ərazisi



hesab edilməsini", lakin ABŞ-nin nəzarətində olmasını nəzərdə tutur. Bu halda stansiya həm Ukraynanı, həm də Rusiyanı elektrik enerjisi ilə təmin edəcək.

ABŞ-nin təklifində həmçinin bildirilir ki, Ukrayna NATO-ya üzv olmayacaq, amma Avropa İttifaqına qoşula bilər. Amerika tərəfi əmindir ki, bu, Kiyevə bir qrup Avropa və ola bilsin ki, qeyri-Avropa dövlətlərinin iştirakı ilə etibarlı təhlükəsizlik zəmanəti verəcək. Lakin sonədəndə bu "sülhməramlı əməliyyat"ın necə işləyəcəyi barədə təfərrüatlar göstərilir və ABŞ-nin bu sülhməramlı kontingentdə iştirakı qeyd olunmur.

Eyni zamanda ABŞ-nin 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv edəcəyi və Moskva ilə iqtisadi əməkdaşlığı, xüsusilə enerji və sənaye sektorlarında gücləndirəcəyi bildirilir. Nəhayət, Ukraynaya kompensasiya və yenidənqurma üçün yardım vəd edilir, lakin maliyyə mənbəyi göstərilir.

London görüşündə Britaniyanın Kiyevə təklifləri açıqlanıb

Britaniya diplomatları Londondakı görüşdə Ukraynanı münasibətlərin həllində ABŞ-yə yaxınlaşmağa inandırmaq istəyiblər. Bu barədə "The Telegraph" öz mənbələrinə istinadən xəbər verir. Məqalədə deyilir: "Böyük Britaniya Kiyevin mövqeyini dəstəklədiyi halda, diplomatlar aprelin 23-də Londonda keçirilən görüşlərdən ukraynalı Vaşinqtonun təqdim etdiyi təklifi dəstəkləməyə çağırmaq üçün istifadə ediblər. Britaniya rəsmiləri Ukraynaya xəbərdarlıq ediblər ki, yaxın günlərdə aydın irəliləyiş görməyə, ABŞ-nin danışıqlar masasına qayıtmaq ehtimalı azdır".

Eyni zamanda mənbələrə görə, Böyük Britaniya, Fransa və Almaniya ABŞ Prezi-

denti Donald Trampın tam atəşkəs haqqında razılıq öldə edilməmişdən əvvəl Kırım Rusiya ərazisi kimi tanımaq bəyannatına qarşı "birləşmiş cəbhə" yaradıblar. Buna baxmayaraq, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Londonda Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqları müsbət hesab edir. Bu barədə o, "X" şəbəkəsində yazıb.

Öz növbəsində Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib: "Biz öz mövqeyimizi çatdırdıq və qeyd etdik ki, dərhal, tam və qeyd-şərtsiz atəşkəs ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlara başlamaq yolunda ilk addım olmalıdır". O əlavə edib ki, tərəflər dialoqu və müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.

Son məlumata əsasən, ABŞ-nin mümkün yeni sülh planı açıqlandıqdan sonra Amerika liderinin köməkçiləri bildiriblər ki, Tramp Ukraynada sülhə nail olmağın onun gözlədiyindən daha çətin olduğunu etiraf edib. O, Ukrayna lideri Volodimir Zelenskini Kırım Rusiyanın ərazisi kimi tanımaqdan imtina etdiyinə görə tənqid edib və bu cür ritorikanın münasibətinin həlli üzrə danışıqlara ziyan vurduğunu deyib.

Ukraynanın amansız bombardmanı işə davam edir. Aprelin 24-nə keçən gecə Rusiya qüvvələri "Şahed" tipli hücum PUA-ları, həmçinin "Kalibr" qanadlı raketləri və balistik raketlərlə Kiyevə hücum ediblər. Şəhərin meri Vitali Kličko bildirib ki, paytaxtın Svyatoşin rayonunda ikimərtəbəli ev dağıdıb. 9 nəfərin öldüyü, 70 nəfərin yaralandığı məlumdur. Qurbanların arasında uşaqlar və hamilə qadın var. Yaşayış binalarının dağıntıları altında qalan insanların xatırları davam edir.

BMT Kiyevin rus qoşunları tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyir. Bu barədə təşkilatın Ukraynadakı humanitar yardım koordinatoru Matias Şmale bildirib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyannatına görə, Rusiya ordusunun Kiyev və ətraf yaşayış məntəqələrinə genişmiqyaslı hücumu beynəlxalq humanitar hüququn növbəti dəfə kobud şəkildə pozulmasıdır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

BAŞ REDAKTOR		Əlaqə telefonları:		AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, IV mərtəbə		Qeydiyyat № 1		Gündəlik rəsmi dövlət qəzeti	
Bəxtiyar SADIQOV		Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 539-72-39		Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68		“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, “Azərbaycan Nəşriyyatı” MMC-nin mətbəəsində çap edilməlidir		Tiraj 3516 Sifariş 817	
		Məsəl katib - 539-43-23, Məsəl katib müavini - 539-44-91		Humanitar siyasət şöbəsi - 538-56-60, 434-55-58				Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır	
		Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00		İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11				Qiyəti 60 qəpik	
		İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55		Kompüter mərkəzi - 538-28-87, Mühəssislik - 539-59-33					